

1. AB-nin ÜDM-da xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir
 - 49%
 - 89 %
 - √ 69 %
 - 79 %
2. Dünya iqtisadiyyatının dördüncü inkişaf mərhələsi hansıdır və hansı tarixi dövrü əhatə etmişdir
 - √ Xidmət iqtisadiyyatı dövrü 1970-2000-ci illər
 - Dünya iqtisadiyyatının genezisi XVI-XIX əsrlər
 - Dünya iqtisadiyyatının qərarlaşması 1870-1913-cü illər
 - Böyük coğrafi kəşflər mərhələsi XV-XVII əsrlər
3. II dünya müharibəsinin tarixi xronoloji dövrü aşağıdakılardan hansına təsadüf edir
 - 1914-1918-ci illər
 - 1941-1945-ci illər
 - √ 1939-1945-ci illər
 - 1950-1979-ci illər
4. Fransada kapitalist münasibətlərinin genezisi hansı tarixi xronoloji dövrü əhatə etmişdir
 - XIX əsrin sonu XX əsrin əvvəlləri
 - VII-XVIII əsrlər
 - √ XVI əsr XVIII əsrin sonlarına qədər
 - e. ə. 400 min il – 5 min il
5. Dünya iqtisadiyyatının birinci inkişaf mərhələsi hansıdır və hansı tarixi dövrü əhatə etmişdir
 - Heç biri
 - Dünya iqtisadiyyatının qərarlaşması 1870-1913-cü illər
 - √ Dünya iqtisadiyyatının genezisi XVI-XIX əsrlər
 - Böyük coğrafi kəşflər mərhələsi XV-XVII əsrlər

Aşağıdakılardan hansıları inhisarçı birliklərin əsas təşkilati-hüquqi formalarına aid deyil

 - 1.Kartel
 - 2.Sindikat
 - 3.Trest
 - 4.Konsern
 - 5.Müəssisə
 - 6.Səhmdar cəmiyyət
 - 1 , 2
 - 2, 3
 - √ 5, 6
 - 2, 4

Aşağıdakılardan hansıları inhisarçı birliklərin əsas təşkilati-hüquqi formalarına aiddir

 - 1.Kartel
 - 2.Sindikat
 - 3.Trest
 - 4.Konsern
 - 5.TMK
 - 6.TMB
7.
 - 3, 4, 5, 6
 - 2, 3, 4, 5
 - √ 1 , 2, 3,4
 - 1, 2, 4, 5

8. İnhisarçı birliklərin əsas etibarilə neçə təşkilati-hüquqi forması mövcuddur

- √ 5
- 3
- 6
- 4

G.Dolan və D.Lindseyə görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir

- 1.İstehsal vasitələri üzərində inhisar
- 2.Təbii inhisar
- 3.Qapalı inhisar
- 4.Açıq inhisar
- 5.İqtisadi inhisar
- 6.Sənaye məhsulları üzərində inhisar

9.

- 1 , 2, 3
- 2, 3, 4
- √ 1, 4, 6
- 2, 4, 5

G.Dolan və D.Lindseyə görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməkdədir

- 1.İstehsal vasitələri üzərində inhisar
- 2.Təbii inhisar
- 3.Qapalı inhisar
- 4.Açıq inhisar
- 5.İqtisadi inhisar
- 6.Sənaye məhsulları üzərində inhisar

10.

- 1 , 2, 3
- √ 2, 3, 4
- 3, 4, 5
- 2, 4, 5

11.

Qərb iqtisadçıları G.Dolan və D.Lindsey inhisarın əsasən neçə növünü fərqləndirirlər

- 1
- 2
- √ 3
- 4

Müasir yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir

- 1.İstehsal vasitələri üzərində inhisar
- 2.Təbii inhisar
- 3.Təşkilati inhisar
- 4.Texnoloji inhisar
- 5.İqtisadi inhisar
- 6.Sənaye məhsulları üzərində inhisar

12.

- √ 1 , 6
- 2, 3
- 4, 5
- 2, 4

Müasir yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməkdədir

- 1.İstehsal vasitələri üzərində inhisar
- 2.Təbii inhisar
- 3.Təşkilati inhisar
- 4.Texnoloji inhisar
- 5.İqtisadi inhisar
- 6.Sənaye məhsulları üzərində inhisar

13.

- 1 , 2, 3, 4
- √ 2, 3, 4, 5
- 3, 4, 5, 6
- 1, 2, 4, 5

14. Müasir yanaşmaya görə inhisar neçə istiqamətdə təzahür etmişdir
- 1
 - 2
 - 3
 - √ 4
15. Klassik yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir
- 1.İstehsal vasitələri üzərində inhisar
 - 2.İstehsal şəraiti üzərində inhisar
 3. Özündə şey tipli inhisar
 - 4.Kənd təsərrüfatı məhsulları üzərində inhisar
 - 5.Sənaye məhsulları üzərində inhisar
- 1, 2
 - 2, 3
 - 3, 4
 - √ 4, 5
16. Klassik yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etmişdir
- 1.İstehsal vasitələri üzərində inhisar
 - 2.İstehsal şəraiti üzərində inhisar
 3. Özündə şey tipli inhisar
 - 4.Kənd təsərrüfatı məhsulları üzərində inhisar
 - 5.Sənaye məhsulları üzərində inhisar
- √ 1, 2, 3
 - 2, 3, 4
 - 3, 4, 5
 - 2, 4, 5
17. Dünya iqtisadiyyatının üçüncü inkişaf mərhələsi hansı tarixi-xronoloji dövrü əhatə etmişdir
- XVI-XIX əsrlər
 - 1870-1913-cü illər
 - XV-XVII əsrlər
 - √ 1913-1970-ci illər
18. Klassik yanaşmaya görə inhisar neçə istiqamətdə təzahür etmişdir
- 1
 - 2
 - √ 3
 - 4
19. İnhisarın yaranması tarixinin bazar mərhələsinin alt mərhələləri aşağıdakılardan hansılardır
- √ Klassik və müasir inhisar dövrü
 - Bazara qədərki və klassik inhisar dövrü
 - Bazar dövrü və coğrafi kəşflər dövrü
 - Heç biri
20. İnhisarın yaranması tarixinin əsas mərhələləri aşağıdakılardan hansılardır
- √ Bazara qədərki dövr və bazar dövrü
 - Bazara qədərki və informasiya iqtisadiyyatı dövrü
 - Bazar dövrü və coğrafi kəşflər dövrü
 - Heç biri
21. Orta əsrlər Avropası üçün ticarətin sosial-iqtisadi həyata təsir istiqamətləri aşağıdakılardan hansıları əhatə etmirdi
- 1.Manufaktura istehsalının inkişafı;
 - 2.Feodalizmin geniş vüsət alması;
 - 3.əmtə-pul münasibətlərinin yayılması və natural təsərrüfat tipinin yarırsızlığının ictimai şüura yeridilməsi;
 - 4.əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi.

- 1, 2
- √ 2, 4
- 3, 4
- 2, 5

Orta əsrlər Avropası üçün ticarətin sosial-iqtisadi həyata təsir istiqamətləri aşağıdakılardan hansıları əhatə edirdi

- 1.Manufaktura istehsalının inkişafı;
- 2.Feodalizmin dağılması;
- 3.əmtəə-pul münasibətlərinin yayılması və natural təsərrüfat tipinin yararsızlığının ictimai şüura yeridilməsi;
- 4.əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi.

- √ 1, 2, 3
- 2, 3, 4
- 3, 4, 1
- 2, 3, 4

23. Aşağıdakılardan hansı iqtisadçı ticarəti iqtisadi sistemi (bazar prinsipləri əsasında) formalaşdıran əsas element hesab edirdi

- U.Rastou
- O.Toffler
- O.Kont
- √ F.Xayek

Dünya bazarının inkişaf genezisinin III etapının əsas xarakterik xüsusiyyətlərinə aid deyil

- 1.İnhisarizmin yaranması
- 2.Beynəlmilləşmə prosesinin ifrat dərəcədə intensivləşməsi
- 3.Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması;
- 4.İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı
- 5.Mal bazarının strukturca kardinal şəkildə dəyişməsi

- 1, 2
- √ 3, 4
- 4, 5
- 2, 4

Dünya bazarının inkişaf genezisinin III etapının əsas xarakterik xüsusiyyətlərinə aiddir

- 1.İnhisarizmin yaranması
- 2.Beynəlmilləşmə prosesinin ifrat dərəcədə intensivləşməsi
- 3.Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması;
- 4.İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı
- 5.Mal bazarının strukturca kardinal şəkildə dəyişməsi

- √ 1, 2, 5
- 2, 3, 4
- 3, 4, 5
- 2, 4, 5

Dünya bazarının inkişaf genezisinin II etapının əsas xarakterik xüsusiyyətlərinə aid deyil

- 1.Sənaye inqilabının sosial-iqtisadi nəticələri
- 2.Manufakturadan fabrikə - iri maşınlı sənayeyə keçid
- 3.Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması;
- 4.İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı
- 5.Bazar sistemi və bazar infrastrukturunun inkişafı, kapital ixracının meydana gəlməsi;

- 1, 2
- √ 3, 4
- 1, 5
- 2, 5

Dünya bazarının inkişaf genezisinin II etapının əsas xarakterik xüsusiyyətlərinə aiddir

- 1.Sənaye inqilabının sosial-iqtisadi nəticələri
- 2.Manufakturadan fabrikə - iri maşınlı sənayeyə keçid
- 3.Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması;
- 4.İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı
- 5.Bazar sistemi və bazar infrastrukturunun inkişafı, kapital ixracının meydana gəlməsi;

27.

- √ 1, 2, 5
- 2, 3, 4
- 3, 4, 5
- 2, 4, 5

28. XIX əsrin sonu XX əsrin əvvəllərində baş verən hadisə və proseslər dünya bazarının formalaşmasının hansı etapını formalaşdırmışdır

- I etap - Dünya bazarının sistemli yaranışı və ya genezisi
- II etap - Dünya bazarının qərarlaşdığı dövr
- √ III - Dünya bazarının dünya iqtisadiyyatının əsas tənzimləyici amilinə cevrilməsi
- VII-XVIII əsrlər

29. XVIII-XIX əsrin sonunda baş verən hadisə və proseslər dünya bazarının formalaşmasının hansı etapını formalaşdırmışdır

- I etap - Dünya bazarının sistemli yaranışı və ya genezisi
- √ II etap - Dünya bazarının qərarlaşdığı dövr
- III - Dünya bazarının dünya iqtisadiyyatının əsas tənzimləyici amilinə cevrilməsi
- VII-XVIII əsrlər

30. XVI-XVIII əsrlərdə baş verən hadisə və proseslər dünya bazarının formalaşmasının hansı etapını formalaşdırmışdır

- √ I etap - Dünya bazarının sistemli yaranışı və ya genezisi
- II etap - Dünya bazarının qərarlaşdığı dövr
- III - Dünya bazarının dünya iqtisadiyyatının əsas tənzimləyici amilinə cevrilməsi
- VII-XVIII əsrlər

31. Dünya iqtisadiyyatının tarixində dünya bazarının təşəkkülü hansı tarixi xranoloji dövrə təsadüf etmişdir

- XVIII-XIX əsrlərin birinci yarısı
- e. ə. 400 min il – 5 min il
- √ XIX əsrin sonu XX əsrin əvvəlləri
- VII-XVIII əsrlər

32. İnformasiya iqtisadiyyatı hansı tarixi xranoloji dövrü əhatə etmişdir

- 1970-ci ildən etibarən
- 1990-cı ildə etibarən
- √ 2000-ci ildən sonrakı dövr
- Heç biri

33. Xidmət iqtisadiyyatı hansı tarixi xranoloji dövrü əhatə etmişdir

- √ 1970-2000-ci illər
- 1960-2006-cı illər
- 1950-2000ci illər
- Heç biri

34. İstehsal iqtisadiyyatının sənaye iqtisadiyyatı inkişaf mərhələsi hansı tarixi xranoloji dövrü əhatə etmişdir

- XVIII-XIX əsrlərin birinci yarısı
- e. ə. 400 min il – 5 min il
- √ XIX əsr XX əsrin II yarısı
- VII-XVIII əsrlər

35. İstehsal iqtisadiyyatının aqrar-sənaye iqtisadiyyatı inkişaf mərhələsi hansı tarixi xranoloji dövrü əhatə etmişdir

- XVIII-XIX əsrlərin birinci yarısı
- e. ə. 400 min il – 5 min il
- √ XV-XIX əsrlər

- VII-XVIII əsrlər

36. İstehsal iqtisadiyyatının aqrar-ticarət iqtisadiyyatı inkişaf mərhələsi hansı tarixi xranoloji dövrü əhatə etmişdir

- XVIII-XIX əsrlərin birinci yarısı
- e. ə. 400 min il – 5 min il
- e. ə. 5 min il – b.e. X əsri
- ✓ X-XV əsrlər

37. İstehsal iqtisadiyyatının aqrar iqtisadiyyat inkişaf mərhələsi hansı tarixi xranoloji dövrü əhatə etmişdir

- XVIII-XIX əsrlərin birinci yarısı
- e. ə. 400 min il – 5 min il
- ✓ e. ə. 5 min il – b.e. X əsri
- VII-XVIII əsrlər

38. İstehsal iqtisadiyyatının inkişaf tarixinin neçə alt inkişaf mərhələsi mövcud olmuşdur

- 1
- 2
- 3
- ✓ 4

39. İstehsal iqtisadiyyatı hansı tarixi xranoloji dövrü əhatə etmişdir

- XVIII-XIX əsrlərin birinci yarısı
- ✓ 5 min il əvvəldən orta əsrlər (V-XVIII) və yeni dövr də daxil olmaqla (XVIII-XX əsrin ikinci yarısı)
- e. ə. 5 min il – b.e. X əsri
- 10 min il əvvəldən orta əsrlər (XV-XVIII) və yeni dövr də daxil olmaqla (XVII-XXI əsrin ikinci yarısı)

40. Mənimsəmə iqtisadiyyatı hansı tarixi xranoloji dövrü əhatə etmişdir

- XVIII-XIX əsrlərin birinci yarısı
- ✓ e. ə. 400 min il – 5 min il
- e. ə. 5 min il – b.e. X əsri
- VII-XVIII əsrlər

41. Dünya iqtisadiyyatının qərarlaşması əsas inkişaf mərhələləri əsas etibarilə neçə keyfiyyət dəyişiklikləri ilə müşahidə olunmuşdur

- 1
- 2
- 3
- ✓ 4

42. Böyük Yunan məskunlaşmasının neçə əsas istiqaməti mövcud olmuşdur

- 1
- 2
- ✓ 3
- 4

43. Sənaye inqilabının ikinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- Əmək bölgüsünün mürəkkəbləşməsi
- Dənizçilik və ticarətin güclü inkişafı
- ✓ Sənaye çevrilişi
- Heç biri

44. Sənaye inqilabının ikinci mərhələsi hansı tarixi xranoloji mərhələni əhatə etmişdir

- √ XVIII-XIX əsrlərin birinci yarısı
- X-XI əsrlərin ikinci yarısı
- IX əsr
- VII-XVIII əsrlər

45. Sənaye inqilabının birinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- √ Əmək bölgüsünün mürəkkəbləşməsi
- Ticarətin formalaşması
- Əkinçilikdə irriqasiya sisteminə keçid
- Heç biri

46. Sənaye inqilabının birinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- √ Dənizçilik və ticarətin güclü inkişafı
- Ticarətin formalaşması
- Əkinçilikdə irriqasiya sisteminə keçid
- Heç biri

47. Sənaye inqilabının birinci mərhələsi hansı tarixi xronoloji mərhələni əhatə etmişdir

- √ XV-XVI əsrlər
- X-XI əsrlər
- IX əsr
- VII-XVIII əsrlər

48. Aqrar inqilabın (Neolit) ikinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- Primitiv əkinçilik və maldarlığa keçid
- Ticarətin formalaşması
- √ Əkinçilikdə irriqasiya sisteminə keçid
- Heç biri

49. Aqrar inqilabın (Neolit) ikinci mərhələsi hansı tarixi xronoloji mərhələni əhatə etmişdir

- 2-3 min il b.e.ə.
- √ 5-3 min il b.e.ə.
- 7-5 min il b.e.ə.
- Heç biri

50. Aqrar inqilabın (Neolit) birinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- √ Primitiv əkinçilik və maldarlığa keçid
- Heç biri
- Sənətkarlığın formalaşması və inkişafı
- Ticarətin formalaşması

51. Aqrar inqilabın (Neolit) birinci mərhələsi hansı tarixi xronoloji mərhələni əhatə etmişdir

- √ 7-5 min il b.e.ə.
- 9-3 min il b.e.ə.
- 2-3 min il b.e.ə.
- Heç biri

52. Dünya iqtisadiyyatı tarixində əksər ölkələrin keçdiyi inkişaf mərhələsi aşağıdakılardan hansıdır

- √ Feodalizm
- Sosializm
- Kapitalizm
- Heç biri

53. Feodalizmin tarixi dövrlənməsinin erkən orta əsrlər mərhələsinin məzmunu aşağıdakılardan hansıdır
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
 - Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
 - ✓ Feodalizmin tədricən dağılması və kapitalizm elementlərinin yaranması; ilkin kapital yığılı
 - Heç biri
54. Feodalizmin tarixi dövrlənməsinin klassik orta əsrlər mərhələsinin məzmunu aşağıdakılardan hansıdır
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
 - ✓ Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
 - Feodalizmin tədricən dağılması və kapitalizm elementlərinin yaranması; ilkin kapital yığılı;
 - Heç biri
55. Feodalizmin tarixi dövrlənməsinin erkən orta əsrlər mərhələsinin məzmunu aşağıdakılardan hansıdır
- ✓ Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
 - Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
 - Feodalizmin tədricən dağılması və kapitalizm elementlərinin yaranması; ilkin kapital yığılı
 - Heç biri
56. Nəzəri baxımdan ümumi şəkildə dünya iqtisadiyyatının formalaşmasının hansı iki böyük dövrə bölünmüdü
- ✓ Genezisə qədərki və genezisi dövrü
 - Genezisə qədərki və qloballaşma dövrü
 - Genezis dövrü və böhranlı dövr
 - Heç biri
57. XVII əsrin ikinci yarısından etibarən Fransada manufakturaların aşağıdakılardan hansı tipləri mövcud deyildi
1. Dövlət vəsaitləri hesabına yaradılan və dövlət tərəfindən idarə edilən kral manufakturaları
 2. Müxtəlif imtiyazları olan xüsusi kral manufakturaları;
 3. Ordu rəhərlərinin hesabına yaradılan və özləri tərəfindən idarə edilən ordu manufakturaları
 4. Xüsusi imtiyazları olan, dövlət dəstəyindən istifadə edən adi köçəri manufakturalar
- 1, 2
 - 2, 4
 - 1, 4
 - ✓ 3, 4
58. XVII əsrin ikinci yarısından etibarən Fransada manufakturaların aşağıdakılardan hansı tipləri mövcud idi
1. Dövlət vəsaitləri hesabına yaradılan və dövlət tərəfindən idarə edilən kral manufakturaları
 2. Müxtəlif imtiyazları olan xüsusi kral manufakturaları;
 3. Ordu rəhərlərinin hesabına yaradılan və özləri tərəfindən idarə edilən ordu manufakturaları
 4. Xüsusi imtiyazları olan, dövlət dəstəyindən istifadə edən adi köçəri manufakturalar
- ✓ 1, 2
 - 3, 4
 - 1, 4
 - 2, 4
59. İlkin kapital yığılımının fransız metodu aşağıdakılardan hansı əsas xüsusiyyətləri ilə fərqlənirdi
1. Dövlət borcları sisteminin xüsusi çəkisinin qeyri-adi böyüklüyü
 2. Dövlət borcları sisteminin xüsusi çəkisinin qeyri-adi kiçikliyi
 3. Daxili bazarın nisbi zəifliyi
 4. Daxili bazarın nisbi dinamikliliyi
- ✓ 1, 3
 - 2, 4
 - 1, 4

- 3, 4

60. Fransada ilkin kapital yığımının xranoloji sərhədləri aşağıdakılardan hansıdır

- b.e.ə VI-VII əsrin II yarısına qədər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- ✓ XVI-XVIII əsrlər
- XV-XVII əsrlər

61. İngiltərədə ilkin kapital yığımının xranoloji sərhədləri aşağıdakılardan hansıdır

- b.e.ə VI-VII əsrin II yarısına qədər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- XVI-XVIII əsrlər
- ✓ XV-XVII əsrlər

İlkin kapital yığımının əsas mənbələrinə aşağıdakılardan hansıları aid deyildir

62. 1.Müstəmləkə sistemi;
2.Dövlət istiqrazları sistemi; XVI-XVIII əsrlərdə Avropa ölkələri arasındakı müharibələr və müstəmləkə ələ keçirmə istəyi dövlətin pula olan tələbatını kəskin şəkildə artırmışdır;
3.Azad bazar sistemi;
4.Vergi sistemi;
5.Liberal xarici ticarət sistemi;
6.Sənaye proteksionizmi – yüksək idxal rüsumları, ixrac mükafatlandırmaçı;

- 1, 2
- ✓ 3, 5
- 1, 3
- 2, 4

63. İşçinin (kəndlinin) mülkiyyətindən məhrum edilməsi və istehsal vasitələrinin kapitala çevrilməsini özündə ehtiva edən tarixi proses necə adlanır

- Qeyri –ekvivalent ticarət
- ✓ İlkin kapital yığımı
- Ekvivalent ticarət
- Heç biri

64. X əsrdə Şərqi ölkələrinin iqtisadi inkişaf səviyyəsi Qərbi Avropa ilə müqayisədə neçə dəfə yüksək olmuşdur

- ✓ 1.5-2 dəfə yüksək
- 5 dəfə yüksək olmuşdur
- 5-6,5 dəfə yüksək olmuşdur
- 5-8 dəfə yüksək olmuşdur

65. Sənətkarlığın inkişafının alman yolu ilə reallaşdırılmasının coğrafiyasını əhatə edir

- İtaliya, Pireney və Fransa
- Fransa, Portuqaliya və İspaniya
- ✓ İngiltərə, Skandinaviya ölkələri və Almaniya
- İtaliya, İngiltərə və Skandinaviya ölkələri

66. Sənətkarlığın inkişafının roman yolu ilə reallaşdırılmasının coğrafiyasını əhatə edir

- ✓ İtaliya, Pireney və Fransa
- İtaliya, Portuqaliya və İspaniya
- İngiltərə, Skandinaviya ölkələri və Almaniya
- İtaliya, İngiltərə və Skandinaviya ölkələri

67. Sənətkarlığın inkişafının alman yolu aşağıdakılardan hansı ilə xarakterizə olunurdu

- Alman mədəniyyəti çərçivəsində peşəkarlıq əlaməti üzrə birliklərin (sexlərin) yaranması

- ✓ Əsas prinsipə (qardaşlıq andı) istinadla qıldiyaların yaranması
- Roma prinsipləri çərçivəsində kənd təsərrüfatı mexanizmlərinin yaradılması
- Heç biri

68. Sənətkarlığın inkişafının roman yolu aşağıdakılardan hansı ilə xarakterizə olunurdu

- ✓ Roma mədəniyyəti çərçivəsində peşəkarlıq əlaməti üzrə birliklərin (sexlərin) yaranması
- Əsas prinsipə (qardaşlıq andı) istinadla qıldiyaların yaranması
- Roma prinsipləri çərçivəsində kənd təsərrüfatı mexanizmlərinin yaradılması
- Heç biri

69. Bərabər sahələr sistemi nin tətbiqi hansı tarixi xranoloji dövrə təsadüf edir

- ✓ Erkən orta əsrlərdə
- Qədim dövrdə
- XIX əsrin sonları
- XXI əsrin əvvəllərində

70. Dövlət pay sistemi nin tətbiqi hansı tarixi xranoloji dövrə təsadüf edir

- ✓ III əsr
- IX əsrin sonlarında
- V əsrin sonları
- II əsrlər

71. Tarixi Şərq modeli iqtisadiyyatın strukturunun hansı iki sektorluğu ilə fəaliyyət göstərirdi

- ✓ Dövlət və icma sektorları
- Dövlət və özəl sektorları
- İstehsal və xidmət sektorları
- Heç biri

72. Feodalizmin Qərb makromodelində idarəetmə sistemi aşağıdakılardan hansı idi

- Dövlət vergiləri
- ✓ Feodal rentası
- Bələdiyyə vergisi
- Heç biri

73. Feodalizmin Şərq makromodelində idarəetmə sistemi aşağıdakılardan hansı idi

- ✓ Dövlət vergiləri
- Feodal rentası
- Bələdiyyə vergisi
- Heç biri

74. Feodalizmin Qərb makromodelində mülkiyyətin realizasiyasının əsas iqtisadi forması aşağıdakılardan hansı idi

- Respublika tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
- Monarxiya tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
- ✓ Yetkin feodalizm dövründə siyasi parçalanma
- Heç biri

75. Feodalizmin Şərq makromodelində mülkiyyətin realizasiyasının əsas iqtisadi forması aşağıdakılardan hansı idi

- Respublika tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
- ✓ Monarxiya tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
- Yetkin feodalizm dövründə siyasi parçalanma
- Heç biri

76. Feodalizmin Qərb makromodelində torpaq üzərində mülkiyyət forması aşağıdakılardan hansı idi

- Dövlət mülkiyyəti
- ✓ Xüsusi mülkiyyət
- Qarışıq mülkiyyət
- Bələdiyyə mülkiyyəti

77. Feodalizmin Şərq makromodelində torpaq üzərində mülkiyyət forması aşağıdakılardan hansı idi

- Qarışıq mülkiyyət
- Xüsusi mülkiyyət
- ✓ Dövlət mülkiyyəti
- Bələdiyyə mülkiyyəti

Sənayeləşmə bir proses olmaq etibarını ilə aşağıdakı hansı mütərəqqi xarakterləri daşıyırdı

- 1.əmək məhsuldarlığı və texnikadan istifadə imkanları artır
- 2.Şəhərlərin inkişafı sürətlənir
- 3.İri sənaye və nəqliyyat mərkəzləri yaranır
- 4.Kəndlərdə əhalinin artım dinamikası müşahidə edilirdi
- 5.Xarici miqrasiya prosesləri sürətlənirdi

78.

- ✓ 1 , 2, 3
- 2, 3, 4
- 3, 4, 5
- 2, 4, 5

79. Yaponiyada sənaye inqilabı nə vaxt baş vermişdir

- XVIII əsrin sonları
- ✓ XIX əsrin sonlarında
- XVIII əsrin sonları
- XV-XVII əsrlər

80. ABŞ-da sənaye inqilabı nə vaxt baş vermişdir

- XVIII əsrin sonları
- ✓ XIX əsrin birinci yarısı
- XVIII əsrin sonları
- XV-XVII əsrlər

81. Almaniya da sənaye inqilabı nə vaxt baş vermişdir

- XVIII əsrin sonları
- ✓ XIX əsrin ikinci yarısı
- XVIII əsrin sonları
- XV-XVII əsrlər

82. Fransada sənaye inqilabı nə vaxt baş vermişdir

- ✓ 1815-1860-ci illərdə
- 1870-1880-ci illərdə
- XVIII əsrin sonları
- XV-XVII əsrlər

Aşağıdakılardan hansıları sənaye inqilabının əsas mərhələlərinə aid deyil

- 1.İstehsalın bir sahəsində tətbiq olunan maşın zəncirvari reaksiya kimi digərlərində də tətbiq zəruriliyini ortalığa qoydu;
- 2.Mühərrikin təkmilləşməsi – buxar maşınlarının yaranması;
- 3.Sənayedə texniki inqilab nəqliyyatda da kardinal dəyişikliyə səbəb oldu (Paravoz, Paraxod)
- 4.əkinçilik və maldarlığın dinamik inkişafı
- 5.İdarəetmə sisteminin təkmilləşdirilməsi məsələlərinin təkmilləşdirilməsi

83.

- 1 ,2

- 2, 3
- 3, 4
- ✓ 4, 5

84. Dünya iqtisadiyyatı tarixində ilk sənaye inqilabı hansı ölkədə baş vermişdir

- Fransa
- ✓ İngiltərə
- Hollandiya
- İspaniya

85. İngiltərədə sənaye inqilabı nə vaxt baş vermişdir

- b.e.ə VI-VII əsrin II yarısına qədər
- XIX əsrin 70-ci illəri
- ✓ XVIII əsrin sonları
- XV-XVII əsrlər

86. Aşağıdakılardan hansı əks mərkəzləşdirilmiş manufakturanın mahiyyətini özündə əks etdirir

- Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir
- Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- Məmulatın hazırlanması prosesi bütünlüklə kapitalist müəssisəsində həyata keçirilir
- ✓ Əməliyyatların bir hissəsi mizdlü işçilərin evlərində həyata keçirilir

87. Aşağıdakılardan hansı mərkəzləşdirilmiş manufakturanın mahiyyətini özündə əks etdirir

- Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir
- Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- ✓ Məmulatın hazırlanması prosesi bütünlüklə kapitalist müəssisəsində həyata keçirilir
- Əməliyyatların bir hissəsi mizdlü işçilərin evlərində həyata keçirilir.

88. Aşağıdakılardan hansı üzvü manufakturanın mahiyyətini özündə əks etdirir

- Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir
- ✓ Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- Məmulatın hazırlanması prosesi bütünlüklə kapitalist müəssisəsində həyata keçirilir
- Əməliyyatların bir hissəsi mizdlü işçilərin evlərində həyata keçirilir.

89. Aşağıdakılardan hansı heterogen manufakturanın mahiyyətini özündə əks etdirir

- ✓ Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir
- Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- Məmulatın hazırlanması prosesi bütünlüklə kapitalist müəssisəsində həyata keçirilir
- Əməliyyatların bir hissəsi mizdlü işçilərin evlərində həyata keçirilir.

90. Manufakturanın neçə əsas forması mövcuddur

- 1
- 2
- 3
- ✓ 4

91. Manufaktura anlayışının məzmunu aşağıdakılardan hansıdır

- Sadə əmək kooperasiyası
- ✓ Mürəkkəb əmək kooperasiyası
- Ağır sənaye sahəsi
- Yüngül sənaye sahəsi

92. Yaponiyada ilkin kapital yığımının xranoloji sərhədləri aşağıdakılardan hansıdır
- b.e.ə VI-VII əsrin II yarısına qədər
 - ✓ XVIII-XIX əsrin 70-ci illəri
 - XVI-XVIII əsrlər
 - XV-XVII əsrlər
93. Almaniyada ilkin kapital yığımının xranoloji sərhədləri aşağıdakılardan hansıdır
- b.e.ə VI-VII əsrin II yarısına qədər
 - ✓ XVIII-XIX əsrin ikinci yarısı
 - XVI-XVIII əsrlər
 - XV-XVII əsrlər
- Metropoliya → müstəmləkə münasibətlərində siyasi-hüquqi aspektdən 3 yanaşmanı formalaşdırmışdır ki, bunlar aşağıdakılardan hansılardır
94. 1. Ölkənin dövlət müstəqilliyinin saxlanması (Latın Amerikasının ölkələri)
2. Asılılığın ara-keçid formaları (protektorat – Misir, Tunis, Kuveyt, Bəhreyn və s.; mandat sistemi – Millətlər Liqasının mandatu).
3. Metropoliyaya tam təbəçilik – Hindistan, Əlcəzair, Birma, Seylan, İndoneziya.
4. Ölkənin dövlət müstəqilliyinin itirilməsi (Keçmiş Sovetlər Birliyi ölkələri)
- ✓ 1, 2, 3
 - 2, 3, 4
 - 1, 3, 4
 - 1, 2, 4
95. Müstəmləkəçiliyin ilk dövrlərinə xas olan ənənəvi münasibət formaları aşağıdakılardan hansılardır
- Heyvan və bitki mənşəli xammal mənbəyi idilər
 - ✓ Qeyri-ekvivalent ticarət, müstəmləkə xəracı, vergi talanı
 - Ekvivalent ticarət, müstəmləkə xəracının olmaması, müstəqil vergi
 - Heç biri
96. Dünya iqtisadiyyatı tarixində müstəmləkə təsərrüfatlarının inkişafının ikinci mərhələsi özündə aşağıdakılardan hansını ehtiva etmişdir
- Sənaye inqilabına qədərki dövr: Satış bazarı kimi fəaliyyət göstərirdilər. Metropoliyanın inhisarçılığı altında qeyri-ekvivalent ticarət əlaqələri qurulurdu. Heyvan və bitki mənşəli xammal mənbəyi idilər
 - Heç biri
 - Sənaye inqilabına qədərki dövr: Metropoliyanın azad ticarət prinsipləri altında ekvivalent ticarət əlaqələri qurulurdu. Bitki mənşəli xammal mənbəyi idilər
 - ✓ Sənaye inqilabından sonrakı dövr: XIX əsrin ikinci yarısından etibarən mineral xammal (əlvan metallar, neft) mənbəyi kimi çıxış etməyə başladılar; Qeyri-ekvivalent ticarət əlaqələri şəraitində satış bazarları kimi fəaliyyətdə olmuşlar.
97. Dünya iqtisadiyyatı tarixində müstəmləkə təsərrüfatlarının inkişafının birinci mərhələsi özündə aşağıdakılardan hansını ehtiva etmişdir
- Sənaye inqilabına qədərki dövr: Metropoliyanın azad ticarət prinsipləri altında ekvivalent ticarət əlaqələri qurulurdu. Bitki mənşəli xammal mənbəyi idilər
 - Heç biri
 - ✓ Sənaye inqilabına qədərki dövr: Satış bazarı kimi fəaliyyət göstərirdilər. Metropoliyanın inhisarçılığı altında qeyri-ekvivalent ticarət əlaqələri qurulurdu. Heyvan və bitki mənşəli xammal mənbəyi idilər
 - Sənaye inqilabından sonrakı dövr: XIX əsrin ikinci yarısından etibarən mineral xammal (əlvan metallar, neft) mənbəyi kimi çıxış etməyə başladılar; Qeyri-ekvivalent ticarət əlaqələri şəraitində satış bazarları kimi fəaliyyətdə olmuşlar.
98. Dünya iqtisadiyyatı tarixində müstəmləkə təsərrüfatları neçə mərhələdən keçmişlər
- 5
 - ✓ 2
 - 3
 - 4
99. İqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının feodal tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik

- Müxtəlif məhsullar (tütün, pambıq, şəkər çuğunduru və s.) üzrə ixraca yönəlik ixtisaslaşma. Bu təsərrüfatlarda əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qərabi dənizi hövzəsi ölkələrində yayılmışdır
- Heç biri
- ✓ Metropoliya bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədyönlü şəkildə həyata keçirirdilər
- Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zelandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborijen xalqların sıxışdırılması, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərirdi. Sonralar “azadlıq müharibələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyadan asılılıq aradan qaldırılmışdır Avropa dövlətlərinin birləşməsi
- 100.** İqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının fermer (köçürmə) təsərrüfatı tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik
- Heç biri
 - Metropoliya bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədyönlü şəkildə həyata keçirirdilər
 - ✓ Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zelandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborijen xalqların sıxışdırılması, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərirdi. Sonralar “azadlıq müharibələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyadan asılılıq aradan qaldırılmışdır Avropa dövlətlərinin birləşməsi
 - Müxtəlif məhsullar (tütün, pambıq, şəkər çuğunduru və s.) üzrə ixraca yönəlik ixtisaslaşma. Bu təsərrüfatlarda əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qərabi dənizi hövzəsi ölkələrində yayılmışdır
- 101.** İqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının plantasiya tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik
- Heç biri
 - Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zelandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborijen xalqların sıxışdırılması, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərirdi. Sonralar “azadlıq müharibələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyadan asılılıq aradan qaldırılmışdır Avropa dövlətlərinin birləşməsi
 - ✓ Müxtəlif məhsullar (tütün, pambıq, şəkər çuğunduru və s.) üzrə ixraca yönəlik ixtisaslaşma. Bu təsərrüfatlarda əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qərabi dənizi hövzəsi ölkələrində yayılmışdır
 - Metropoliya bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədyönlü şəkildə həyata keçirirdilər
- 102.** İqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının neçə tipi mövcud olmuşdur
- 5
 - 4
 - ✓ 3
 - 2
- 103.** Böyük coğrafi kəşflərin Qərbi tarixi-iqtisadi yüksəlişində oynadığı əsas istiqamətlərdən biri kimi aşağıdakılardan hansını qiymətləndirmək olar
- Ticarət inqilabı
 - Tələb inqilabı
 - ✓ Qiymət inqilabı
 - Sənaye inqilabı
- Böyük coğrafi kəşflərin bir proses olmaq etibarını ilə yaranması səbəbləri aşağıdakılardan hansılardır
- 104.** 1.Ön və Kiçik Asiyanın (Konstantinopol – 1453-cü il) və Avropanın bir hissəsinin türklər tərəfindən tutulması nəticəsində Avropa →Şərqi (İran, Hindistan, Çin) ticarət yollarının qapanması
2.Tədavül vasitəsi kimi qiymətli metalların kəskin defisiti: qızıl açlığı
3.Sənayenin dinamik inkişafı
4.Ticarətin dinamik inkişafı
- 1, 3
 - 1, 4
 - ✓ 1, 2
 - 2, 4
- 105.** Avropa sənayesində kapitalist münasibətləri sisteminin genezisi hansı tarixi dövrə təsadüf edir

- XVI-XVIII əsrlər
- √ XVI-XVII əsrlər
- b.e.ə VI-VII əsrin II yarısına qədər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər

Son orta əsrlərdə həyata keçirilən iqtisadi siyasətin əsas cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olmaz

106.

1. İqtisadi siyasət – ayrı-ayrı şəhərlərin yaxud ərazi vahidlərinin deyil, bütövlükdə ölkənin mənafeələrinə yönəlmişdir.
2. İqtisadi siyasət vahid mərkəzdən – dövlət tərəfindən həyata keçirilirdi.
3. İqtisadi siyasət iki mərkəzdən – dövlət və özəl sektor tərəfindən həyata keçirilirdi.
4. İqtisadi siyasət – iqtisadiyyatın kənd təsərrüfatı sferasını əhatə edirdi
5. əsas məqsədlərdən biri tədricən bütün ölkəni əhatə edəcək daxili bazarın formalaşdırılmasından ibarət olunmuşdur.
6. İqtisadi siyasət – iqtisadiyyatın əsas sferalarını (kənd təsərrüfatı, sənaye, ticarət və s.) əhatə edən tədbirlər kompleksi formasında həyata keçirilirdi.

- √ 3, 4
- 2, 6
- 3, 6
- 1, 6

107.

İstehsal iqtisadiyyatı – son orta əsrlərin tarixi xronologiyası hansı dövrləri əhatə etmişdir

- b.e.ə VI-VII əsrin II yarısına qədər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- √ XVI-XVIII əsrlər
- 1096-1270-ci illər

108.

Dördüncü səlib yürüşünün (1202-1204) əsas nəticəsi aşağıdakılardan hansıdır

- √ Konstantinopol fəth edilmişdir
- Kiprin istilasası ilə nəticələnmişdir
- İerusalim Krallığı yaradılmışdır
- Heç biri

109.

Üçüncü səlib yürüşünün (1147-1149) əsas nəticəsi aşağıdakılardan hansıdır

- Konstantinopol fəth edilmişdir
- √ Kiprin istilasası ilə nəticələnmişdir
- İerusalim Krallığı yaradılmışdır
- Heç biri

110.

Birinci səlib yürüşünün (1096-1099) əsas nəticəsi aşağıdakılardan hansıdır

- Konstantinopol fəth edilmişdir
- Kiprin istilasası ilə nəticələnmişdir
- √ İerusalim Krallığı yaradılmışdır
- Heç biri

111.

Dünya iqtisadiyyatı tarixində neçə səlib yürüşü keçirilmişdir

- √ 8
- 6
- 5
- 4

112.

Erkən orta əsrlərin sonundan etibarən Qərb ölkələri tərəfindən həyata keçirilən səlib yürüşlərinin tarixi xronologiyası aşağıdakılardan hansı dövrü əhatə etmişdir

- b.e.ə VI-VII əsrin II yarısına qədər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- 1510-1670-ci illərə qədər
- √ 1096-1270-ci illər

113. İstehsal iqtisadiyyatı formasiyasında qildiya dedikdə başa düşülür
- ✓ Müəyyən peşəkar fəaliyyətlə məşğul olan insanların birliyi
 - Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
 - Kənd təsərrüfatı fəaliyyətilə məşğul olan insanların birliyi
 - Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıb. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər;
114. Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin üçüncü mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
 - ✓ Son orta əsrlər – “kommunal” inqilablar və şəhərlərin feodal asılılığından azad olması. Şəhər – respublikalar yaranmağa başlayır (Şimali İtaliyada → Milan, Genuya, Florensiya, Venesiya; Almaniyada → Hamburq, Nyünberq, Strasburq; Fransada → Paris, Orlean; İngiltərədə - London).
 - Klassik orta əsrlər (XI-XV əsrlər) - əvvəlki dövrlərdə mövcud olmuş şəhərlər dirçəlməyə başlayır, yeni şəhərlər yaranır. XI-XIII əsr səlib yürüşləri şəhərlərin inkişafında xüsusi rol oynayırlar. Şəhərlər – təkcə siyasi və dini deyil, həmçinin iqtisadi və mədəni mərkəzlərə çevrilirlər.
 - Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıb. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər;
115. Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin ikinci mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
 - Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
 - ✓ Klassik orta əsrlər (XI-XV əsrlər) - əvvəlki dövrlərdə mövcud olmuş şəhərlər dirçəlməyə başlayır, yeni şəhərlər yaranır. XI-XIII əsr səlib yürüşləri şəhərlərin inkişafında xüsusi rol oynayırlar. Şəhərlər – təkcə siyasi və dini deyil, həmçinin iqtisadi və mədəni mərkəzlərə çevrilirlər.
 - Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıb. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər
116. Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin birinci mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
 - Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
 - Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
 - ✓ Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıb. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər;
117. Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisi neçə mərhələdən keçmişdir
- ✓ 3
 - 6
 - 5
 - 4
- XI əsrdən başlayaraq şəhərlərin iqtisadi əhəmiyyətinin sürətlə artma səbəbləri kimi xarakterizə edilir
- 1.Cəmiyyətin təbəqəli xarakteri
 - 2.İerarxik struktur
118. 3.Feodal asılılığından azad olma
4.Dini dünya görüşünün hökmranlığı
5.Feodalın təsir dairəsindən kəndə azad bazar, azad ticarətin mövcudluğu
6.Qeyri ierarxik strukturun mövcudluğu
- ✓ 3, 5
 - 2, 6
 - 3, 6
 - 1, 6
- Feodalizmin sosial-siyasi spesifikasının əsas cəhətlərinə aşağıdakılardan hansıları aid deyildir
- 1.Cəmiyyətin təbəqəli xarakteri
 - 2.İerarxik struktur
119. 3.Korporativ qurumların geniş yayılması
4.Dini dünya görüşünün hökmranlığı
5.Bazarın coğrafiyasının genişlənməsi
6.Qeyri ierarxik strukturun mövcudluğu

- √ 5, 6
- 2, 6
- 3, 6
- 1, 6

Feodalizmin qərarlaşdığı dövrün əsas xarakterik xüsusiyyətləri sırasına aşağıdakılardan hansıları aid etmək olmaz

1.Natural təsərrüfat (qapalı) – istehsal edilmiş məhsul istehsal yerində də istehlak olunur. Yəni, istehsalçı öz tələbatını ödəmək üçün məhsul istehsal edir. 2.Istehsal və istehlak həmin təsərrüfatın çərçivəsindən kənara çıxmır

3.Mübadilə - mənimsəmə iqtisadiyyatına xas olan mahiyyətdə həyata keçirilir

4.əmtəə istehsalı yoxdur

5.Bazar yoxdur

6.Geniş bazar mövcuddur

7.əmtəə istehsalı mövcuddur

120.

- √ 5, 6
- 1, 2
- 3, 4
- 1, 5

121.

F.List sahə əlamətinə əsaslanmaqla tarixi dövrlənmənin neçə mərhələsini fərqləndirir

- 1
- 2
- 4
- √ 5

122.

F.Listin sahə əlamətinə əsaslanmaqla tarixi dövrlənmənin əsas mərhələləri sırasına aid deyildir

- √ Totalitarizm və bazar təsərrüfatı
- Vəhşilik və maldarlıq
- Əkinçilik və əkinçilik-manufaktura
- Heç biri

123.

Cəmiyyətin inkişaf mərhələlərinin U.Rostou təsnifatına görə cəmiyyətin həlledici inkişaf mərhələsi hansı tarixi dövrü əhatə etmişdir

- XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri
- XX əsrin 80-ci illəri – XXI əsrin 10-cu illəri
- XV-XVI əsrlər
- √ XVIII-XIX əsrlər

124.

Cəmiyyətin inkişaf mərhələlərinin U.Rostou təsnifatına görə cəmiyyətin yüksək kütləvi istehlak mərhələsi hansı tarixi dövrü əhatə etmişdir

- XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri
- XX əsrin 80-ci illəri – XXI əsrin 10-cu illəri
- XV-XVI əsrlər
- √ İnkişaf etmiş ölkələrdə müasir dövr

125.

Cəmiyyətin inkişaf mərhələlərinin U.Rostou təsnifatına görə keçid cəmiyyəti yaxud irəliləyişin ilkin şərtlərinin yaradılması mərhələsi hansı tarixi dövrə təsadüf etmişdir

- XV-XVI əsrlər
- √ Avropa: XVII-XVIII əsrin əvvəlləri
- XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri
- İnkişaf etmiş ölkələrdə müasir dövr

126.

Tarixi dövrlənmənin L.Morqan təsnifatının mərhələlərinə aid deyil

- Vəhşilik
- √ Feodalizm
- Barbarlıq

- Barbarlıq
127. Tarixi dövrlənmənin L.Morqan təsnifatına görə vəhşilik mərhələsinə aid deyil
- Aşağı
 - ✓ Yuxarı
 - Orta
 - Ali
128. Postindustrial cəmiyyət nəzəriyyəsini aşağıdakı tədqiqatçılardan hansı irəli sürmüşdür
- A.Toynbi
 - O.Toffler
 - ✓ D. Bell
 - D. Rikardo
129. D.Bellə görə postindustrial olmaqlığının neçə əlamətini mövcuddur
- 4
 - 2
 - 3
 - ✓ 5
130. D.Bellə görə postindustrial olmaqlığının belə bir əlamətini mövcud deyildir
- Əmtəə istehsalından xidmət istehsalına keçid
 - Nəzəri biliyin aparıcı rolu
 - Yeni intellektual texnologiyalar əsasında qərarların qəbulunun təminatı
 - ✓ Praktiki biliyin aparıcı rolu
131. Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin hansı tipi mövcud deyildir
- İndustrializmə qədərki tip
 - İndustrial tip
 - Postindustrial tip
 - ✓ Sosial demokratik tip
132. Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indistrializmə qədərki tipinin coğrafiyasına aid deyil
- Afrika
 - Latın Amerikası
 - Cənubi Asiya
 - ✓ Şərqi avropa
133. Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indistrial tipinin coğrafiyasına aid deyil
- Avropa
 - Keçmiş sovet respublikaları
 - Yaponiya
 - ✓ Braziliya
134. Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin postindistrial tipinin coğrafiyasına aiddir
- Avropa
 - Keçmiş sovet respublikaları
 - Meksika
 - ✓ ABŞ
135. Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indistrializmə qədərki tipinin xarakterinə aid deyil

- Əkinçilik
- Heyvandarlıq
- Balıqçılıq
- ✓ Maşınqayırma

136. Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indisturializmə qədərki tipinin xarakterinə aiddir

- Əkinçilik
- ✓ Kütləvi istehlak mallarının istehsalı
- Balıqçılıq
- Heyvandarlıq

137. Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin postindisturial tipinin xarakterinə aiddir

- Əkinçilik
- ✓ Xidmət istehsalı
- Balıqçılıq
- Kütləvi istehlak mallarının istehsalı

138. Tarixi dövrlənmənin D.Helbreyt versiyasına görə kapitalizmin hansı mərhələləri fərqləndirilir

- ✓ Klassik və müasir kapitalizm
- Orta kapitalizm
- İlkin və son kapitalizm
- Kütləvi istehlak mallarının istehsalı dövrü

139. Tarixi dövrlənmənin D.Helbreyt nəzəriyyəsi aşağıdakılardan hansıdır

- Klassik və müasir kapitalizm nəzəriyyəsi
- Orta kapitalizm cəmiyyəti nəzəriyyəsi
- ✓ Yeni industrial cəmiyyət nəzəriyyəsi
- Postindisturial cəmiyyət nəzəriyyəsi

140. Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş nəzəriyyəsi aşağıdakılardan hansıdır

- ✓ Vahid industrial cəmiyyət nəzəriyyəsi
- Orta kapitalizm cəmiyyəti nəzəriyyəsi
- Yeni industrial cəmiyyət nəzəriyyəsi
- Postindisturial cəmiyyət nəzəriyyəsi

141. Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş vahid industrial cəmiyyət nəzəriyyəsi nəçə əsas xarakterik cəhətlə səciyyələndirilmişdir

- 3
- 2
- 4
- ✓ 5

142. Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş vahid industrial cəmiyyət nəzəriyyəsi əsas xarakterik cəhətlərindən deyildir

- Müəssisə - ailə münasibətləri
- Texnoloji əmək bölgüsü
- Kapital yığılımı
- ✓ Informasiya yığılımı

143. Tarixəqədərki və cəmiyyətəqədərki dövr aşağıdakılardan hansı xranoloji intervalı əhatə etmişdir

- b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli
- b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
- İnsanın meydana gəldiyi dövrdən tutmuş b.e.ə. V minilliyə qədər

√ 1.6-0.04 mln il əvvəl

144. Tarixəqədərki tarix: geoxronologiyasına görə palezoy erasında yaranmışdır

- √ Balıqlar, həşaratlar, sürünənlər və bitlikər
- Sadə orqanizmlər, molyusklar
- İlk insanlar
- Heç biri

145. Tarixəqədərki tarix: geoxronologiyasına görə insan erasında yaranmışdır

- √ Üzvi həyatın müasir formaları. Neantropolar
- Sadə orqanizmlər, molyusklar
- Balıqlar, həşaratlar, sürünənlər və bitlikər
- Heç biri

146. İbtidai icma dövrünün əsas xarakteristikası aşağıdakılardan hansıdır

- Bu dövr dövlətin meydana gəlməsi dövründən başlamışdır
- Bu dövr insanın yarandığı dövrə qədər olan dövrdür
- √ Bu dövr insanın yaranmasından başlayıb sinifli cəmiyyətin – dövlətin meydana gəlməsinə qədər davam etmişdir.
- Heç biri

İbtidai icma dövrünün – mənimsəmə iqtisadiyyatının əsas xarakterik cəhətlərinə aşağıdakılar hansıları aiddir

147. 1.Məhsuldar qüvvələrin ifrat aşağı səviyyəliyi və ifrat ləngliklə təkmilləşməsi;
2.Təbii resursların və istehsalın nəticələrinin kollektiv sürətdə mənimsənilməsi;
3.Bərabər bölgü, sosial bərabərlik;
4.Cəmiyyətin ifrat aşağı səviyyəli inkişafı;
5.Xüsusi mülkiyyət və dövlətin yoxluğu.

- 1, 2, 3
- 2, 4, 5
- 3, 4, 5
- √ Hamısı

148. Mənimsəmə iqtisadiyyatın ərazi strukturunun əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

- İkimərkəzçilik (şərq və qərb)
- Təkmərkəzçilik
- √ Polisentrizmdir (çox mərkəzçilik).
- Heç biri

149. İbtidai dövrün, ibtidai icmanın dağılmağa başladığı zamanı adətən hansı era ilə bağlayırlar

- Daş erası
- √ Metal erası
- Dəmir erası
- Heç biri

150. Eneolit – mis-daş əsrinin (6 min il b.e.ə.) əsas xarakterik cəhəti kimi aşağıdakılardan hansı çıxış etmişdir

- Daş əmək alətlərinin yaranması
- √ Mis əmək alətlərinin yaranması
- Dəmir əmək alətlərinin yaranması
- Heç biri

151. Tunc əsri hansı xronoloji dövrü əhatə etmişdir.

- Avropada – 5 min il, Asiyada – IV-VII min il b.e.ə.
- √ Avropada – 3 min il, Asiyada – IV-III min il b.e.ə.

- Avropada – 2 min il, Asiyada – IV-V min il b.e.ə.
 - Heç biri
- 152.** Tunc əsri dövründə tunc əmək alətlərinin yayılması hansı mühüm hadisə ilə xarakterizə olunur
- Daş əmək alətlərinin yaranması ilə
 - √ İctimai əmək bölgüsünün ikinci mərhələsi ilə
 - Dəmir əmək alətlərinin yaranması ilə
 - Heç biri
- 153.** Dəmir əsri hansı xronoloji dövrü əhatə etmişdir
- Avropada – 5 min il, Asiyada – IV-VII min il b.e.ə.
 - √ 3 min il b.e.ə.
 - Avropada – 2 min il, Asiyada – IV-V min il b.e.ə.
 - Heç biri
- 154.** Dəmir əsri dövrünün təşəkkülü hansı mühüm hadisə ilə xarakterizə olunur
- Daş əmək alətlərinin yaranması ilə
 - İctimai əmək bölgüsünün ikinci mərhələsi ilə
 - √ İqtisadiyyatın struktur təkmilləşdirilməsi, siyasi-iqtisadi prizmadan isə dünya imperiyalarının yaranması
 - Heç biri
- 155.** İbtidai cəmiyyət epoxası dövr aşağıdakılardan hansı xronoloji intervalı əhatə etmişdir
- b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli
 - b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
 - √ 40-6 min il əvvəl
 - 1.6-0.04 mln il əvvəl
- 156.** İbtidai cəmiyyət dövrü öz inkişafında aşağıdakılardan hansı inkişaf mərhələlərini keçmişdir
1.İlkin ibtidai cəmiyyət
2.Orta ibtidai cəmiyyət
3.Son ibtidai cəmiyyət
4.Aralıq ibtidai cəmiyyət
- √ 1, 3
 - 2, 4
 - 3, 4
 - Hamısı
- 157.** Antropososiogenez hansı tarixi epoxaları əhatə edir
- √ Vəhşilik və barbarlıq
 - Vəhşilik və tiranlıq
 - Barbarlıq və sənətkarlıq
 - Imperializm və təkmərkəzçilik
- 158.** İcma münasibətlərinin hələdə davam etdiyi coğrafi regionlar aşağıdakılardan əsas etibarilə hansılardır
- √ Asiya, Afrika və L.Amerikas
 - Mərkəzi və Şərqi Avropa
 - Şərqi Avropa və Afrika
 - Şərqi Avropa, Asiya və Afrika
- 159.** İqtisadi tarixi yanaşmaya görə ilk dövlətlərin yaranmasının başlıca səbəbi kimi aşağıdakılardan hansı əsasdır
- √ Sosial təbəqələşmənin dərinləşməsi
 - İqtisadi inkişaf
 - Ticarətin inkişafı

- Mədəniyyətlərin inkişafı və müxtəlifliyi

160. İlk dövrlərin yaranmasının xronoloji tarixi aşağıdakılardan hansıdır

- ✓ IV-III minillikdə (b.e.ə.)
- V-VI əsrlərin əvvəlləri
 - XIII-XV əsrlər
 - Heç biri

161. Xronoloji olaraq, quldarlığın coğrafi aspektdən zaman sərhədləri aşağıdakılardan hansıdır

- ✓ Avropada b.e.ə. III minillikdən b.e. IV əsrinin sonuna, Şərqdə isə b.e.ə. IV minillikdən b.e. VI əsrinin sonuna (Afrika,Asiya)
- V-VI əsrlərin əvvəlləri avropa və asiyada
 - XIII-XV əsrlər afrika və latın amerikasında
 - Heç biri

Formasiya dəyişikliyinə qeyri-ardıcılığınə görə ibtidai icmaddən quldarlığa və feodalizmə ardıcıl keçid hansı variantda pozulmuşdur

162. 1.Qədim Misir
2.Ön və Kiçik Asiya ölkələri
3.Qədim Hindistan
4.Qədim Pakistan
5.Qədim Yunanıstan
6.Qədim İtaliya

- ✓ 4
- 2
 - 3
 - 5

Formasiya dəyişikliyinə qeyri-ardıcılığınə görə ibtidai icmaddən birbaşa feodalizmə ardıcıl keçid hansı variantda pozulmuşdur

163. 1.Şərqi Slavyanlar
2.Alman tayfaları
3.Asiyanın maldar tayfaları
4.Şimali afrikalılar

- ✓ 4
- 2
 - 3
 - 5

Marksist yozuma görə quldarlıq formasiyasının əsas əlamətləri sırasına aşağıdakılardan hansıları aid deyil

164. 1.İqtisadiyyatın natural xarakteri
2.Qul əməyi, istehsalın primitiv texnikası
3.Quldar mülkiyyətin qula istehsal vasitələrinə və qul əməyinin məhsuluna aid edilməsi
4.Sənətkar əməyi, istehsalın mürəkkəb forması
5.Bazarın istehsalçı xarakteri
6.Bazarın istehlakçı xarakteri
7.Sadə əmtəə istehsalının inkişafı. Üçüncü böyük ictimai əmək bölgüsü.
8.Yunanıstanda polislər, Romada bələdiyyələr

- ✓ 3, 5
- 2, 4
 - 3, 7
 - 1, 6

165. Qədim dünya anlayışı özündə aşağıdakılardan hansını ehtiva edir

- ✓ Qədim şərq, Qədim Yunanıstan və Qədim Roma
- Qədim Çin, Qədim Misir və Qədim Yunanıstan
 - Qədim Roma və Qədim Misir
 - Qədim Hindistan, Qədim Çin və Qədim Pakistan

166. Sivilizasiyaya ilkin keçid özündə aşağıdakılardan hansını ehtiva etmir

- √ Əmək alətləri, sosial-iqtisadi münasibətlər, idarəetmə sferasında baş verən
- Mədəni və siyasi sferada baş verən keyfiyyət dəyişiklikləri
- Dini sferada baş verən keyfiyyət dəyişiklikləri
- Təhsil və səhiyyə sferasında baş verən keyfiyyət dəyişiklikləri

167. Qədim şərqin tarixi iqtisadiyyatının xronologiyası aşağıdakılardan hansıdır

- b.e.ə IV minilliyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır b.e. IV əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır
- √ b.e.ə IV minilliyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır b.e. IV əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır
- b.e.ə VI minilliyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır b.e. VII əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır
- Heç biri

168. Neolit epoxasına aid qədim əkinçi və heyvandarların ilk yaşayış məskənləri aşağıdakılardan hansılardır

- √ Nil vadisi
- Qədim Çin və Qədim Yunanıstan
- Qədim Roma
- Latın Amerikas

169. Asiya istehsal üsulunun tipik ölkəsi aşağıdakılardan hansıdır

- √ Qədim Misir
- Qədim Çin və Qədim Yunanıstan
- Qədim Roma
- Latın Amerikas

170. b.e.ə. 5-3 minilliklərdə Xyanxe çayı hövzəsində neolit mədəniyyəti bazasında formalaşmış dövlət aşağıdakılardan hansıdır

- Qədim Misir
- √ Qədim Çin
- Qədim Roma
- Latın Amerikas

171. Çin feodalizminin əsas cəhətlərinə aşağıdakılardan hansını aid etmək olar
1. İerarxiya normaları və vassal öhdəliklərinə dəqiq riayət edilməməsi;
2. Hakimiyyətə və vəzifələrə mümkün iddialarda klan qohumluq dərəcəsinin nəzərə alınmaması;
3. Ağaya sadiqlik;
4. Döyüş meydanlarında, eləcə də vəzifə öhdəliklərində qəbul edilmiş davranış qaydalarına əməl olunması;
5. Zadəqanlığa pərəstiş, statusa uyğun olaraq etika normalarının gözlənilməsi.

- √ 3, 4, 5
- 1, 2, 3
- 2, 3, 4
- 1, 3, 4

172. Çin tarixinin dəmir əsri hansı xronoloji tarixi özündə ehtiva edir

- b.e.ə VI-VII əsrlər
- √ b.e.ə V-III əsrlər
- b.e.ə I-III əsrlər
- heç biri

173. İnd sivilizasiyasının əsas xüsusiyyətlərinə aşağıdakılardan hansı aid deyil

- Dini-ruhani komponentin dominantlığı
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun təcridən əlahiddələşməsi
- Zəif və qısamüddətli dövlət yaranışlarının üstünlük təşkil etməsi
- √ Heç biri

174. Antik epoxanın xranoloji tarixi aşağıdakılardan hansıdır
- b.e.ə VI-VII əsrin II yarısına qədər
 - b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
 - ✓ b.e.ə. VIII əsr-b.e. V əsri
 - heç biri
175. Feodalizmin qərarlaşması təkamül yolunun mahiyyəti özündə əks etdirir
- Quldarlıq elementlərindən törəyərək
 - Sənətkarlıq elementlərindən törəyərək
 - ✓ Barbarlıq mərhələsindən qaynaqlanaraq
 - Tacirlər zümərəsinin elementlərindən qaynaqlanaraq
176. Feodalizmin qərarlaşması sintez yolunun mahiyyəti özündə əks etdirir
- ✓ Quldarlıq elementlərindən törəyərək
 - Sənətkarlıq elementlərindən törəyərək
 - Barbarlıq mərhələsindən qaynaqlanaraq
 - Tacirlər zümərəsinin elementlərindən qaynaqlanaraq
177. Feodalizmin qərarlaşması aşağıdakılardan hansı iki yolla getmişdir
- ✓ Sintez və Təkamül
 - Sintez və Qarışıq
 - Təkamül və qarışıq
 - Analiz və sintez
178. Dünya iqtisadiyyatının tarixində digərlərinə nisbətən əksər ölkələrin keçdiyi tarixi iqtisadi formasiya aşağıdakılardan hansıdır
- ✓ Feodalizm
 - İbtidai icma
 - Sosializm
 - Heç biri
179. Son orta əsrlərin əsas xarakterik xüsusiyyətləri aşağıdakılardan hansılardır
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
 - Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
 - Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
 - ✓ Feodalizmin tədricən dağılması və kapitalizm elementlərinin yaranması və ilkin kapital yığılımı
180. Son orta əsrlərin Şərq və Qərb üçün xaranoloji çərçivələri aşağıdakılardan hansılardır
- ✓ Qərb XVI-XVIII və Şərq XVIII-XIX
 - Qərb XV-XVII və Şərq XIII-XIX
 - Qərb IV-XVII və Şərq VII-XIX
 - Qərb X-XIII və Şərq IX-XI
181. Klassik orta əsrlərin əsas xarakterik xüsusiyyətləri aşağıdakılardan hansılardır
- ✓ Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
 - Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
 - Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
 - Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem
182. Qloballaşma termini elmi ədəbiyyata ilk dəfə kim tərəfindən gətirilmişdir.

- U.Rastou
- O.Toffler
- O.Kont
- √ T.Levit

Dünya bazarının inkişaf genezisinin III etapının əsas xarakterik xüsusiyyətlərinə aid deyil

- 183.
- 1.İnhisarizmin yaranması
 - 2.Beynəlmiləlləşmə prosesinin ifrat dərəcədə intensivləşməsi
 - 3.Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması;
 - 4.İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı
 - 5.Mal bazarının strukturca kardinal şəkildə dəyişməsi

- 1, 2
- √ 3, 4
- 4, 5
- 2, 4

Dünya bazarının inkişaf genezisinin III etapının əsas xarakterik xüsusiyyətlərinə aiddir

- 184.
- 1.İnhisarizmin yaranması
 - 2.Beynəlmiləlləşmə prosesinin ifrat dərəcədə intensivləşməsi
 - 3.Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması;
 - 4.İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı
 - 5.Mal bazarının strukturca kardinal şəkildə dəyişməsi

- √ 1, 2, 5
- 2, 3, 4
- 3, 4, 5
- 2, 4, 5

Dünya bazarının inkişaf genezisinin II etapının əsas xarakterik xüsusiyyətlərinə aid deyil

- 185.
- 1.Sənaye inqilabının sosial-iqtisadi nəticələri
 - 2.Manufakturdan fabrikə - iri maşınli sənayeyə keçid
 - 3.Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması;
 - 4.İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı
 - 5.Bazar sistemi və bazar infrastrukturunun inkişafı, kapital ixracının meydana gəlməsi;

- 1, 2
- √ 3, 4
- 1, 5
- 2, 5

186. XVIII-XIX əsrin sonunda baş verən hadisə və proseslər dünya bazarının formalaşmasının hansı etapını formalaşdırmışdır

- III - Dünya bazarının dünya iqtisadiyyatının əsas tənzimləyici amilinə çevrilməsi
- I etap - Dünya bazarının sistemli yaranışı və ya genezisi
- √ II etap - Dünya bazarının qərarlaşdığı dövr
- VII-XVIII əsrlər

187. XVI-XVIII əsrlərdə baş verən hadisə və proseslər dünya bazarının formalaşmasının hansı etapını formalaşdırmışdır

- √ I etap - Dünya bazarının sistemli yaranışı və ya genezisi
- II etap - Dünya bazarının qərarlaşdığı dövr
- III - Dünya bazarının dünya iqtisadiyyatının əsas tənzimləyici amilinə çevrilməsi
- VII-XVIII əsrlər

188. Dünya iqtisadiyyatının tarixində dünya bazarının təşəkkülü hansı tarixi xronoloji dövrə təsadüf etmişdir

- XVIII-XIX əsrlərin birinci yarısı
- e. ə. 400 min il – 5 min il
- √ XIX əsrin sonu XX əsrin əvvəlləri
- VII-XVIII əsrlər

189. Modernləşmənin birinci dalğası aşağıdakılardan hansı kimi xarakterizə edilir

- ✓ Qərbi Avropanı əhatə edir (XVI – XIX əsrlər)
- Şərqi və Cənubi Avropada, Rusiya, Yaponiya və Türkiyədə baş vermişdir
- Asiya, Afrika və Latın Amerikasını əhatə etmişdir
- Hindistan və Çini əhatə etmişdir (XX əsrin əvvəllərində)

190. İstehsal iqtisadiyyatının aqrar-ticarət iqtisadiyyatı inkişaf mərhələsi hansı tarixi xranoloji dövrü əhatə etmişdir

- XVIII-XIX əsrlərin birinci yarısı
- e. ə. 400 min il – 5 min il
- e. ə. 5 min il – b.e. X əsri
- ✓ X-XV əsrlər

191. İstehsal iqtisadiyyatının aqrar iqtisadiyyat inkişaf mərhələsi hansı tarixi xranoloji dövrü əhatə etmişdir

- XVIII-XIX əsrlərin birinci yarısı
- e. ə. 400 min il – 5 min il
- ✓ e. ə. 5 min il – b.e. X əsri
- VII-XVIII əsrlər

192. İstehsal iqtisadiyyatının inkişaf tarixinin neçə alt inkişaf mərhələsi mövcud olmuşdur

- 1
- 2
- 3
- ✓ 4

193. İstehsal iqtisadiyyatı hansı tarixi xranoloji dövrü əhatə etmişdir

- e. ə. 5 min il – b.e. X əsri
- XVIII-XIX əsrlərin birinci yarısı
- ✓ 5 min il əvvəldən orta əsrlər (V-XVIII) və yeni dövr də daxil olmaqla (XVIII-XX əsrin ikinci yarısı)
- 10 min il əvvəldən orta əsrlər (XV-XVIII) və yeni dövr də daxil olmaqla (XVII-XXI əsrin ikinci yarısı)

194. Mənimsəmə iqtisadiyyatı hansı tarixi xranoloji dövrü əhatə etmişdir

- XVIII-XIX əsrlərin birinci yarısı
- ✓ e. ə. 400 min il – 5 min il
- e. ə. 5 min il – b.e. X əsri
- VII-XVIII əsrlər

195. Dünya iqtisadiyyatının qərarlaşması əsas inkişaf mərhələləri əsas etibarilə neçə keyfiyyət dəyişiklikləri ilə müşahidə olunmuşdur

- 1
- 2
- 3
- ✓ 4

196. Böyük Yunan məskunlaşmasının neçə əsas istiqaməti mövcud olmuşdur

- ✓ 3
- 1
- 2
- 4

197. Sənaye inqilabının birinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- ✓ Dənizçilik və ticarətin güclü inkişafı
- Ticarətin formalaşması
- Əkinçilikdə irriqasiya sisteminə keçid

- Heç biri

198. Aqrar inqilabın (Neolit) ikinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- Primitiv əkinçilik və maldarlığa keçid
- Ticarətin formalaşması
- ✓ Əkinçilikdə irriqasiya sisteminə keçid
- Heç biri

199. Aqrar inqilabın (Neolit) ikinci mərhələsi hansı tarixi xronoloji mərhələni əhatə etmişdir

- 7-5 min il b.e.ə.
- ✓ 5-3 min il b.e.ə.
- 2-3 min il b.e.ə.
- Heç biri

200. Aqrar inqilabın (Neolit) birinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- ✓ Primitiv əkinçilik və maldarlığa keçid
- Ticarətin formalaşması
- Sənətkarlığın formalaşması və inkişafı
- Heç biri

201. Aqrar inqilabın (Neolit) birinci mərhələsi hansı tarixi xronoloji mərhələni əhatə etmişdir

- ✓ 7-5 min il b.e.ə.
- 9-3 min il b.e.ə.
- 2-3 min il b.e.ə.
- Heç biri

202. Dünya sistem yanaşması aşağıdakı hansı nəzəriyyələrin sintezi kimi formalaşmışdır

- ✓ F.Brodelin “geotariix” nəzəriyyəsi və “Annallar” məktəbinin nəzəri irsi
- A.Toynbi və P.Sorokinin nəzəriyyələri
- K.Yaspersin və D.Bellinin nəzəriyyələri
- Heç biri

203. İlk modernləşmə dedikdə aşağıdakılardan hansı başa düşülür

- ✓ Ənənvi cəmiyyətdən industrializmə keçid
- Ənənvi cəmiyyətdən feodalizmə keçid
- İndustrial cəmiyyətdən postindustrializmə keçid
- Ənənvi cəmiyyətdən postindustrializmə keçid

N.Rozova görə tarixi dövrlənmənin əsas iqtisadi mərhələləri aşağıdakılardan hansılardır

1. Aqrar – sənətkarlıq texnologiyalı cəmiyyət;
2. İndustrial cəmiyyət;
3. Servis texnologiyalı
4. Mondializm
5. Enerji daşıyıcıları sferası

204.

- 1, 3, 4
- 2, 4, 5
- ✓ 1, 2, 3,
- 3, 4, 5

205. Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin industrializmə qədərki tipinin coğrafiyasına aid deyil

- Afrika
- Latın Amerikas
- Cənubi Asiya

✓ Şərqi avropa

206. Postindustrial cəmiyyət nəzəriyyəsini aşağıdakı tədqiqatçılardan hansı irəli sürmüşdür

- A.Toynbi
- D. Rikardo
- ✓ D. Bell
- O.Toffler

207. Tarixi dövrlənmənin L.Morqan təsnifatına görə vəhşilik mərhələsinə aid deyil

- Aşağı
- Orta
- ✓ Yuxarı
- Ali

208. Tarixi dövrlənmənin L.Morqan təsnifatının mərhələlərinə aid deyil

- Barbarlıq
- Vəhşilik
- ✓ Feodalizm
- Barbarlıq

209. Cəmiyyətin inkişaf mərhələlərinin U.Rostou təsnifatına görə cəmiyyətin həlledici inkişaf mərhələsi hansı tarixi dövrü əhatə etmişdir

- XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri
- XX əsrin 80-ci illəri – XXI əsrin 10-cu illəri
- ✓ XVIII-XIX əsrlər
- XV-XVI əsrlər

V.Repke sosial-bazar təsərrüfatının əsas xarakterik cəhətləri cəhətləri kimi aşağıdakılardan hansıları prioritetləşdirmişdir

210. 1.Personalizm (kollektivizmin əksinə olaraq)
2.Azadlıq (hakimiyyətin təmərgüzləşməsinin əksinə olaraq)
3.Qeyri-mərkəzçilik (mərkəzçiliyin əksinə olaraq)
4.İradəvi hərəkət (təşkilatlanmanın əksinə olaraq)
5.Dini azadlıq (müstəqil seçim imkanı)
6.Söz azadlığı (senzuranın əksinə olaraq)

- 3, 4, 5, 6
- 2, 3, 4, 6
- ✓ 1, 2, 3, 4
- 1, 2, 4, 5

211. Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş vahid industrial cəmiyyət nəzəriyyəsi nəçə əsas xarakterik cəhətlə səciyyələndirilmişdir

- ✓ 5
- 3
- 2
- 4

212. Mənimsəmə iqtisadiyyatın ərazi strukturunun əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

- İkimərkəzçilik (şərq və qərb)
- ✓ Polisentrizmdir (çox mərkəzçilik).
- Heç biri
- Təkmərkəzçilik

213. İbtidai icma dövrünün əsas xarakteristikası aşağıdakılardan hansıdır

- Bu dövr dövlətin meydana gəlməsi dövründən başlamışdır
- ✓ Bu dövr insanın yaranmasından başlayıb sinifli cəmiyyətin – dövlətin meydana gəlməsinə qədər davam etmişdir.

- Bu dövr insanın yarandığı dövrə qədər olan dövrüdür
 - Heç biri
- 214.** Tarixəqədərki tarix: geoxronologiyasına görə insan erasında yaranmışdır
- Heç biri
 - Balıqlar, həşaratlar, sürünənlər və bitlikər
 - Sadə orqanizmlər, molyusklar
 - ✓ Üzvi həyatın müasir formaları. Neantropolar
- 215.** Tarixəqədərki tarix: geoxronologiyasına görə palezoy erasında yaranmışdır
- ✓ Balıqlar, həşaratlar, sürünənlər və bitlikər
 - Sadə orqanizmlər, molyusklar
 - Heç biri
 - İlk insanlar
- 216.** Dünya iqtisadiyyatının ən qədim dövrü neçə mərhələyə bölünür
- 4
 - 5
 - 6
 - ✓ 2
- 217.** ən qədim dünyanın iqtisadi tarixinin xarənoloji sərhədləri aşağıdakılardan hansıdır
- Xidmət iqtisadiyyatının təşəkkülü dövrü
 - b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
 - b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli
 - ✓ İnsanın meydana gəldiyi dövrədən tutmuş b.e.ə. V minilliyə qədər
- 218.** L.Qrininin ovçuluq-yığıcı istehsal prinsipi birinci mərhələsinin əsas xarakterik cəhəti aşağıdakılardan hansıdır
- ✓ “Ağıllı” insanın yaranması və 100 tipdə primitiv əmək alətlərinin mövcudluğu
 - Xidmət iqtisadiyyatının təşəkkülü
 - Elmi-informasiya inqilabının təşəkkülü
 - Sənaye inqilabının baş verməsi
- 219.** Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş nəzəriyyəsi aşağıdakılardan hansıdır
- ✓ Vahid industrial cəmiyyət nəzəriyyəsi
 - Postindustrial cəmiyyət nəzəriyyəsi
 - Yeni industrial cəmiyyət nəzəriyyəsi
 - Orta kapitalizm cəmiyyəti nəzəriyyəsi
- 220.** Tarixi dövrlənmənin D.Helbreyt versiyasına görə kapitalizmin hansı mərhələləri fərqləndirilir
- İlk və son kapitalizm
 - ✓ Klassik və müasir kapitalizm
 - Orta kapitalizm
 - Kütləvi istehlak mallarının istehsalı dövrü
- 221.** Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin postindustrial tipinin xarakterinə aiddir
- Kütləvi istehlak mallarının istehsalı
 - Əkinçilik
 - ✓ Xidmət istehsalı
 - Balıqçılıq
- 222.** L.Qrininin ovçuluq-yığıcı istehsal prinsipi neçə mərhələdən ibarətdir

- 4
- 5
- √ 6
- 2

223. L.Qrınının konsepsiyasında tarixi prosesin hansı forması yoxdur

- √ Xidmət iqtisadiyyatı
- Sənaye
- Ovçuluq-yığıcı
- Elmi-informasiya

224. L.Qrınının konsepsiyasında tarixi prosesin neçə forması göstərilir

- 5
- 2
- 6
- √ 4

225. Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indisturializmə qədərki tipinin xarakterinə aid deyil

- √ Maşınqayırma
- Əkinçilik
- Heyvandarlıq
- Balıqçılıq

226. Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin postindisturial tipinin coğrafiyasına aiddir

- Avropa
- Keçmiş sovet respublikaları
- Meksika
- √ ABŞ

227. L.Qrınının tarixi dövrlənmənin riyazi konsepsiyasına görə tarixi proses aşağıdakılardan hansı görünüşdədir

- Sosio-mədəni
- Demografik
- √ Sinergetik proqnozlar
- Hiperbola

İkinci elmi-texniki inqilabın əsas xarakteri xüsusiyyətlərinə aşağıdakılardan hansıları aiddir

- 228.
1. İkinci elmi-texniki inqilabın sənaye deyil, elmi-texniki inqilab olması
 2. Sənaye istehsalı sferasında tamamilə yeni sahələrin meydana çıxması
 3. Dünya iqtisadiyyatının bir sistem kimi inkişafında önəmli rol
 4. Regional iqtisadi inteqrasiya proseslərinin sürətlənməsi
 5. Ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- √ 1, 2, 3
- 3, 4, 5
- 1, 4, 5
- 2, 3, 5

I dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olmaz

- 229.
1. Rusiyada oktyabr çevrilişi ilə beynəlxalq səviyyədə siyasi situasiyanın gərginləşməsi
 2. Əsas iqtisadi resursların kəskin şəkildə azalması
 3. Ekoloji situasiyanın pisləşməsi
 4. Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafı
 5. Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafı

- 1, 2
- 2, 3

- 3, 5
- √ 4, 5

G.Dolan və D.Lindseyə görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir

- 230.
- 1.İstehsal vasitələri üzərində inhisar
 - 2.Təbii inhisar
 - 3.Qapalı inhisar
 - 4.Açıq inhisar
 - 5.İqtisadi inhisar
 - 6.Sənaye məhsulları üzərində inhisar

- 1, 2, 3
- 2, 3, 4
- √ 1, 4, 6
- 2, 4, 5

231. İstehsal iqtisadiyyatının sənaye iqtisadiyyatı inkişaf mərhələsi hansı tarixi xronoloji dövrü əhatə etmişdir

- XVIII-XIX əsrlərin birinci yarısı
- e. ə. 400 min il – 5 min il
- √ XIX əsr XX əsrin II yarısı
- VII-XVIII əsrlər

Tarixi sistemlərin forma müxtəlifliyinin Vallersteyn versiyasına görə dünya sistemlərinin hansı formaları mövcuddur

- 232.
- 1.Dünya imperiyaları
 - 2.İri biznes strukturları
 - 3.Dünya iqtisadiyyatları
 - 4.Keçid iqtisadiyyatlı ölkələr
 - 5.Regional iqtisadi inteqrasiya birlikləri

- 4, 5
- √ 1, 3
- 2, 4
- 3, 5

233. Tarixi sistemlərin tipologiyasının İ.Vallersteyn versiyasına görə hansı inteqrasiya üsulu deyil

- Ənənəvi
- Hərbi – siyasi
- İqtisadi
- √ Sosial

234. Tarixi sistemlərin tipologiyasının İ.Vallersteyn versiyasına görə hansı mübadilənin tipi deyil

- √ Ənənəvi
- Qarşılıqlı mübadilə
- Bazar mübadiləsi
- Yenidən bölgü

235. Antik təsərrüfatçılıq modelində əsas məhsuldar qüvvələri təşkil etmişdir

- √ Qul
- Sənətkar
- Tacir
- Kəndi icma üzvləri

236. Asiya təsərrüfatçılıq modelində əsas məhsuldar qüvvələri təşkil etmişdir

- Qul və tacirlər
- Sənətkar və qullar
- Tacir və sənətkarlar
- √ Kəndi icma üzvləri və sənətkarlar

237. Tarixi tədqiqatlar görə dünyada neçə türk dövləti mövcud olmuşdur
- 10
 - 210
 - √ 110
 - 100
238. İstehsal iqtisadiyyatının xranoloji tarixi təşəkkül dövrü aşağıdakılardan hansıdır
- b.e.ə VI-VII əsrin II yarısına qədər
 - b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
 - √ Neolit inqilabından tutmuş 1960-cı illərə qədər
 - heç biri
239. Erkən orta əsrlərin Şərq və Qərb üçün xaranoloji çərçivələri aşağıdakılardan hansılardır
- √ Qərb V-XI və Şərq II-XI
 - Qərb V-XII və Şərq III-XI
 - Qərb IV-XI və Şərq VII-XI
 - Qərb V-XIII və Şərq VII-XI
240. Erkən orta əsrlərin əsas xarakterik xüsusiyyətləri aşağıdakılardan hansılardır
- √ Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
 - Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
 - Qul və azad insanların, iqtisadi prosesləri dövlət tənzimlənməsinin və xüsusi mənafeələrə riayət olunmasının əlaqələndirilməsi əsasında formalaşan iqtisadi sistem
 - Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem
241. Klassik orta əsrlərin Şərq və Qərb üçün xaranoloji çərçivələri aşağıdakılardan hansılardır
- √ Qərb XI-XV və Şərq XI-XVI
 - Qərb V-XII və Şərq III-XI
 - Qərb IV-XI və Şərq VII-XI
 - Qərb X-XIII və Şərq IX-XI
242. Klassik orta əsrlərin əsas xarakterik xüsusiyyətləri aşağıdakılardan hansılardır
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
 - Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
 - √ Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
 - Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem
243. Son orta əsrlərin Şərq və Qərb üçün xaranoloji çərçivələri aşağıdakılardan hansılardır
- Qərb IV-XVII və Şərq VII-XIX
 - √ Qərb XVI-XVIII və Şərq XVIII-XIX
 - Qərb XV-XVII və Şərq XIII-XIX
 - Qərb X-XIII və Şərq IX-XI
244. Dünya iqtisadiyyatının tarixində digərlərinə nisbətən əksər ölkələrin keçdiyi tarixi iqtisadi formasiya aşağıdakılardan hansıdır
- √ Feodalizm
 - İbtidai icma
 - Sosializm
 - Heç biri
245. Feodalizmin qərarlaşması aşağıdakılardan hansı iki yolla getmişdir

- √ Sintez və Təkamül
- Analiz və sintez
- Təkamül və qarışıq
- Sintez və Qarışıq

246. Feodalizmin qərarlaşması sintez yolunun mahiyyəti özündə əks etdirir

- Barbarlıq mərhələsindən qaynaqlanaraq
- √ Quldarlıq elementlərindən törəyərək
- Sənətkarlıq elementlərindən törəyərək
- Tacirlər zümərəsinin elementlərindən qaynaqlanaraq

247. Feodalizmin qərarlaşması təkamül yolunun mahiyyəti özündə əks etdirir

- Quldarlıq elementlərindən törəyərək
- Sənətkarlıq elementlərindən törəyərək
- Tacirlər zümərəsinin elementlərindən qaynaqlanaraq
- √ Barbarlıq mərhələsindən qaynaqlanaraq

Feodalizmin qərarlaşdığı dövrün əsas xarakterik xüsusiyyətləri sırasına aşağıdakılardan hansıları aid etmək olmaz

1.Natural təsərrüfat (qapalı) – istehsal edilmiş məhsul istehsal yerində də istehlak olunur. Yəni, istehsalçı öz tələbatını ödəmək üçün məhsul istehsal edir. 2.Istehsal və istehlak həmin təsərrüfatın çərçivəsindən kənara çıxmır

248. 3.Mübadilə - mənimləmə iqtisadiyyatına xas olan mahiyyətdə həyata keçirilir

- 4.əmtəə istehsalı yoxdur
- 5.Bazar yoxdur
- 6.Geniş bazar mövcuddur
- 7.əmtəə istehsalı mövcuddur

- √ 5, 6
- 1, 5
- 3, 4
- 1, 2

Feodalizmin sosial-siyasi spesifikasının əsas cəhətlərinə aşağıdakılardan hansıları aid deyildir

- 1.Cəmiyyətin təbəqəli xarakteri
- 2.İerarxik struktur
- 3.Korporativ qurumların geniş yayılması
- 4.Dini dünya görüşünün hökmranlığı
- 5.Bazarın coğrafiyasının genişlənməsi
- 6.Qeyri ierarxik strukturun mövcudluğu

249. 3.Korporativ qurumların geniş yayılması

- 3, 6
- 1, 6
- √ 5, 6
- 2, 6

250. Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisi neçə mərhələdən keçmişdir

- 5
- 4
- √ 3
- 6

251. Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin birinci mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

- √ Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıbdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər;
- Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi

252. Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin ikinci mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
 - Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıbdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər
 - √ Klassik orta əsrlər (XI-XV əsrlər) - əvvəlki dövrlərdə mövcud olmuş şəhərlər dirçəlməyə başlayır, yeni şəhərlər yaranır. XI-XIII əsr səlib yürüşləri şəhərlərin inkişafında xüsusi rol oynayırlar. Şəhərlər – təkcə siyasi və dini deyil, həmçinin iqtisadi və mədəni mərkəzlərə çevrilirlər.
 - Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- 253.** Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin üçüncü mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
 - Son orta əsrlər – “kommunal” inqilablar və şəhərlərin feodal asılılığından azad olması. Şəhər – respublikalar yaranmağa başlayır (Şimali İtaliyada → Milan, Genuya, Florensiya, Venesiya; Almaniyada → Hamburq, Nyünberq, Strasburq; Fransada → Paris, Orlean; İngiltərədə - London).
 - √ İtaliyada → Milan, Genuya, Florensiya, Venesiya; Almaniyada → Hamburq, Nyünberq, Strasburq; Fransada → Paris, Orlean; İngiltərədə - London).
 - Klassik orta əsrlər (XI-XV əsrlər) - əvvəlki dövrlərdə mövcud olmuş şəhərlər dirçəlməyə başlayır, yeni şəhərlər yaranır. XI-XIII əsr səlib yürüşləri şəhərlərin inkişafında xüsusi rol oynayırlar. Şəhərlər – təkcə siyasi və dini deyil, həmçinin iqtisadi və mədəni mərkəzlərə çevrilirlər.
 - Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıbdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər;
- 254.** İstehsal iqtisadiyyatı formasiyasında qıldıya dedikdə başa düşülür
- Kənd təsərrüfatı fəaliyyətilə məşğul olan insanların birliyi
 - Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
 - √ Müəyyən peşəkar fəaliyyətlə məşğul olan insanların birliyi
 - Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıbdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər;
- 255.** Erkən orta əsrlərin sonundan etibarən Qərb ölkələri tərəfindən həyata keçirilən səlib yürüşlərinin tarixi xronologiyası aşağıdakılardan hansı dövrü əhatə etmişdir
- b.e.ə VI-VII əsrin II yarısına qədər
 - b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
 - 1510-1670-cı illərə qədər
 - √ 1096-1270-ci illər
- 256.** Dünya iqtisadiyyatı tarixində neçə səlib yürüşü keçirilmişdir
- √ 8
 - 6
 - 5
 - 4
- 257.** Birinci səlib yürüşünün (1096-1099) əsas nəticəsi aşağıdakılardan hansıdır
- Konstantinopol fəth edilmişdir
 - Kiprin istilasası ilə nəticələnmişdir
 - √ İerusalim Krallığı yaradılmışdır
 - Heç biri
- 258.** Üçüncü səlib yürüşünün (1147-1149) əsas nəticəsi aşağıdakılardan hansıdır
- Konstantinopol fəth edilmişdir
 - √ Kiprin istilasası ilə nəticələnmişdir
 - İerusalim Krallığı yaradılmışdır
 - Heç biri
- 259.** Dördüncü səlib yürüşünün (1202-1204) əsas nəticəsi aşağıdakılardan hansıdır
- İerusalim Krallığı yaradılmışdır
 - √ Konstantinopol fəth edilmişdir
 - Kiprin istilasası ilə nəticələnmişdir

- Heç biri
260. İstehsal iqtisadiyyatı – son orta əsrlərin tarixi xronologiyası hansı dövrləri əhatə etmişdir
- b.e.ə VI-VII əsrin II yarısına qədər
 - b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
 - ✓ XVI-XVIII əsrlər
 - 1096-1270-ci illər
261. Fransada sənaye inqilabı nə vaxt baş vermişdir
- ✓ 1815-1860-ci illərdə
 - 1870-1880-ci illərdə
 - XVIII əsrin sonları
 - XV-XVII əsrlər
262. Almaniya da sənaye inqilabı nə vaxt baş vermişdir
- XVIII əsrin sonları
 - ✓ XIX əsrin ikinci yarısı
 - XVIII əsrin sonları
 - XV-XVII əsrlər
263. ABŞ-da sənaye inqilabı nə vaxt baş vermişdir
- XVIII əsrin sonları
 - ✓ XIX əsrin birinci yarısı
 - XVIII əsrin sonları
 - XV-XVII əsrlər
264. Yaponiyada sənaye inqilabı nə vaxt baş vermişdir
- XVIII əsrin sonları
 - ✓ XIX əsrin sonlarında
 - XVIII əsrin sonları
 - XV-XVII əsrlər
265. Feodalizmin Şərq makromodelində torpaq üzərində mülkiyyət forması aşağıdakılardan hansı idi
- ✓ Dövlət mülkiyyəti
 - Xüsusi mülkiyyət
 - Qarışıq mülkiyyət
 - Bələdiyyə mülkiyyəti
266. Feodalizmin Qərb makromodelində torpaq üzərində mülkiyyət forması aşağıdakılardan hansı idi
- Dövlət mülkiyyəti
 - ✓ Xüsusi mülkiyyət
 - Qarışıq mülkiyyət
 - Bələdiyyə mülkiyyəti
267. Feodalizmin Şərq makromodelində mülkiyyətin realizasiyasının əsas iqtisadi forması aşağıdakılardan hansı idi
- Respublika tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
 - ✓ Monarxiya tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
 - Yetkin feodalizm dövründə siyasi parçalanma
 - Heç biri

Son orta əsrlərdə həyata keçirilən iqtisadi siyasətin əsas cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olmaz

1. İqtisadi siyasət – ayrı-ayrı şəhərlərin yaxud ərazi vahidlərinin deyil, bütövlükdə ölkənin mənafeələrinə yönəlmişdir.

2. İqtisadi siyasət vahid mərkəzdən – dövlət tərəfindən həyata keçirilirdi.

3. İqtisadi siyasət iki mərkəzdən – dövlət və özəl sektor tərəfindən həyata keçirilirdi.

4. İqtisadi siyasət – iqtisadiyyatın kənd təsərrüfatı sferasını əhatə edirdi

5. Əsas məqsədlərdən biri tədricən bütün ölkəni əhatə edəcək daxili bazarın formalaşdırılmasından ibarət olunmuşdur.

6. İqtisadi siyasət – iqtisadiyyatın əsas sferalarını (kənd təsərrüfatı, sənaye, ticarət və s.) əhatə edən tədbirlər kompleksində həyata keçirilirdi.

268.

- √ 3, 4
- 2, 6
- 3, 6
- 1, 6

269.

Avropa sənayesində kapitalist münasibətləri sisteminin genezisi hansı tarixi dövrə təsadüf edir

- b.e.ə VI-VII əsrin II yarısına qədər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- XVI-XVIII əsrlər
- √ XVI-XVII əsrlər

Böyük coğrafi kəşflərin bir proses olmaq etibarını ilə yaranması səbəbləri aşağıdakılardan hansılardır

1. Ön və Kiçik Asiyanın (Konstantinopol – 1453-cü il) və Avropanın bir hissəsinin türklər tərəfindən tutulması nəticəsində Avropa → Şərqi (İran, Hindistan, Çin) ticarət yollarının qapanması

2. Tədavül vasitəsi kimi qiymətli metalların kəskin defisiti: qızıl aclığı

3. Sənayenin dinamik inkişafı

4. Ticarətin dinamik inkişafı

270.

- √ 1, 2
- 2, 4
- 1, 3
- 1, 4

271.

Böyük coğrafi kəşflərin Qərbin tarixi-iqtisadi yüksəlişində oynadığı əsas istiqamətlərdən biri kimi aşağıdakılardan hansını qiymətləndirmək olar

- √ Qiymət inqilabı
- Sənaye inqilabı
- Ticarət inqilabı
- Tələb inqilabı

272.

İqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının neçə tipi mövcud olmuşdur

- √ 3
- 2
- 5
- 4

273.

İqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının plantasiya tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik

- √ Müxtəlif məhsullar (tütün, pambıq, şəkər çuğunduru və s.) üzrə ixracəyə yönəlmiş ixtisaslaşma. Bu təsərrüfatlarda əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qərbi dənizi hövzəsi ölkələrində yayılmışdır
- Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zelandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborigin xalqların sıxışdırılması, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərirdi. Sonralar “azadlıq müharibələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyadan asılılıq aradan qaldırılmışdır Avropa dövlətlərinin birləşməsi
- Metropoliyada bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədyönlü şəkildə həyata keçirirdilər
- Heç biri

274.

İqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının fermer (köçürmə) təsərrüfatı tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik

- Müxtəlif məhsullar (tütün, pambıq, şəkər çuğunduru və s.) üzrə ixraca yönəlik ixtisaslaşma. Bu təsərrüfatlarda əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qərrib dənizi hövzəsi ölkələrində yayılmışdır
 - √ Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zelandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborigin xalqların sıxışdırılması, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərirdi. Sonralar “azadlıq müharibələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyadan asılılıq aradan qaldırılmışdır Avropa dövlətlərinin birləşməsi
 - Metropoliya bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədyönlü şəkildə həyata keçirirdilər
 - Heç biri
- 275.** İqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının feodal tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik
- Müxtəlif məhsullar (tütün, pambıq, şəkər çuğunduru və s.) üzrə ixraca yönəlik ixtisaslaşma. Bu təsərrüfatlarda əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qərrib dənizi hövzəsi ölkələrində yayılmışdır
 - Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zelandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborigin xalqların sıxışdırılması, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərirdi. Sonralar “azadlıq müharibələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyadan asılılıq aradan qaldırılmışdır Avropa dövlətlərinin birləşməsi
 - √ Metropoliya bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədyönlü şəkildə həyata keçirirdilər
 - Heç biri
- 276.** Dünya iqtisadiyyatı tarixində müstəmləkə təsərrüfatlarının inkişafının birinci mərhələsi özündə aşağıdakılardan hansını ehtiva etmişdir
- √ Sənaye inqilabına qədərki dövr: Satış bazarı kimi fəaliyyət göstərirdilər. Metropoliyanın inhisarçılığı altında qeyri-ekvivalent ticarət əlaqələri qurulurdu. Heyvan və bitki mənşəli xammal mənbəyi idilər
 - Sənaye inqilabından sonrakı dövr: XIX əsrin ikinci yarısından etibarən mineral xammal (əlvan metallar, neft) mənbəyi kimi çıxış etməyə başladılar; Qeyri-ekvivalent ticarət əlaqələri şəraitində satış bazarları kimi fəaliyyətdə olmuşlar.
 - Sənaye inqilabına qədərki dövr: Metropoliyanın azad ticarət prinsipləri altında ekvivalent ticarət əlaqələri qurulurdu. Bitki mənşəli xammal mənbəyi idilər
 - Heç biri
- 277.** Dünya iqtisadiyyatı tarixində müstəmləkə təsərrüfatlarının inkişafının ikinci mərhələsi özündə aşağıdakılardan hansını ehtiva etmişdir
- Sənaye inqilabına qədərki dövr: Satış bazarı kimi fəaliyyət göstərirdilər. Metropoliyanın inhisarçılığı altında qeyri-ekvivalent ticarət əlaqələri qurulurdu. Heyvan və bitki mənşəli xammal mənbəyi idilər
 - √ Sənaye inqilabından sonrakı dövr: XIX əsrin ikinci yarısından etibarən mineral xammal (əlvan metallar, neft) mənbəyi kimi çıxış etməyə başladılar; Qeyri-ekvivalent ticarət əlaqələri şəraitində satış bazarları kimi fəaliyyətdə olmuşlar.
 - Sənaye inqilabına qədərki dövr: Metropoliyanın azad ticarət prinsipləri altında ekvivalent ticarət əlaqələri qurulurdu. Bitki mənşəli xammal mənbəyi idilər
 - Heç biri
- 278.** Müstəmləkəçiliyin ilk dövrlərinə xas olan ənənəvi münasibət formaları aşağıdakılardan hansılardır
- Heyvan və bitki mənşəli xammal mənbəyi idilər
 - √ Qeyri-ekvivalent ticarət, mütəmləkə xəracı, vergi talanı
 - Ekvivalent ticarət, mütəmləkə xəracının olmaması, müstəqil vergi
 - Heç biri
- 279.** Metropoliya → müstəmləkə münasibətlərində siyasi-hüquqi aspektdən 3 yanaşmanı formalaşdırmışdır ki, bunlar aşağıdakılardan hansılardır
1. Ölkənin dövlət müstəqilliyinin saxlanılması (Latin Amerikas ölkələri)
 2. Asılılığın ara-keçid formaları (protektorat – Misir, Tunis, Kuveyt, Bəhreyn və s.; mandat sistemi – Millətlər Liqasının mandatu).
 3. Metropoliyaya tam tabeçilik – Hindistan, əlcəzair, Birma, Seylan, İndoneziya.
 4. Ölkənin dövlət müstəqilliyinin itirilməsi (Keçmiş Sovetlər Birliyi ölkələri)
- √ 1, 2, 3
 - 2, 3, 4
 - 1, 3, 4
 - 1, 2, 4
- 280.** İşçinin (kəndlinin) mülkiyyətindən məhrum edilməsi və istehsal vasitələrinin kapitala çevrilməsini özündə ehtiva edən tarixi proses necə adlanır
- Qeyri –ekvivalent ticarət

- √ İlk kapital yığıcı
- Ekvivalent ticarət
- Heç biri

İlkin kapital yığımının əsas mənbələrinə aşağıdakılardan hansıları aid deyildir

- 281.
1. Müstəmləkə sistemi;
 2. Dövlət istiqrazları sistemi; XVI-XVIII əsrlərdə Avropa ölkələri arasındakı müharibələr və müstəmləkə ələ keçirmə istəyi dövlətin pulu olan tələbatını kəskin şəkildə artırmışdır;
 3. Azad bazar sistemi;
 4. Vergi sistemi;
 5. Liberal xarici ticarət sistemi;
 6. Sənaye proteksionizmi – yüksək idxal rüsumları, ixrac mükafatlandırması;

- 1, 2
- √ 3, 5
- 1, 3
- 2, 4

282. İngiltərədə ilkin kapital yığımının xronoloji sərhədləri aşağıdakılardan hansıdır

- b.e.ə VI-VII əsrin II yarısına qədər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- XVI-XVIII əsrlər
- √ XV-XVII əsrlər

283. Fransada ilkin kapital yığımının xronoloji sərhədləri aşağıdakılardan hansıdır

- b.e.ə VI-VII əsrin II yarısına qədər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- √ XVI-XVIII əsrlər
- XV-XVII əsrlər

284. Almaniya ilkin kapital yığımının xronoloji sərhədləri aşağıdakılardan hansıdır

- b.e.ə VI-VII əsrin II yarısına qədər
- XV-XVII əsrlər
- XVI-XVIII əsrlər
- √ XVIII-XIX əsrin ikinci yarısı

285. Yaponiyada ilkin kapital yığımının xronoloji sərhədləri aşağıdakılardan hansıdır

- b.e.ə VI-VII əsrin II yarısına qədər
- √ XVIII-XIX əsrin 70-ci illəri
- XVI-XVIII əsrlər
- XV-XVII əsrlər

286. Manufaktura anlayışının məzmunu aşağıdakılardan hansıdır

- Ağır sənaye sahəsi
- Sadə əmək kooperasiyası
- √ Mürəkkəb əmək kooperasiyası
- Yüngül sənaye sahəsi

287. Manufakturanın neçə əsas forması mövcuddur

- 3
- 1
- 2
- √ 4

288. Aşağıdakılardan hansı heterogen manufakturanın mahiyyətini özündə əks etdirir

- √ Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir
- Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- Məmulatın hazırlanması prosesi bütünlüklə kapitalist müəssisəsində həyata keçirilir
- Əməliyyatların bir hissəsi maddəli işçilərin evlərində həyata keçirilir.

289. Aşağıdakılardan hansı üzvü manufakturanın mahiyyətini özündə əks etdirir

- Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir
- √ Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- Məmulatın hazırlanması prosesi bütünlüklə kapitalist müəssisəsində həyata keçirilir
- Əməliyyatların bir hissəsi maddəli işçilərin evlərində həyata keçirilir.

290. Aşağıdakılardan hansı mərkəzləşdirilmiş manufakturanın mahiyyətini özündə əks etdirir

- Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir
- Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- √ Məmulatın hazırlanması prosesi bütünlüklə kapitalist müəssisəsində həyata keçirilir
- Əməliyyatların bir hissəsi maddəli işçilərin evlərində həyata keçirilir.

291. İngiltərədə sənaye inqilabı nə vaxt baş vermişdir

- b.e.ə VI-VII əsrin II yarısına qədər
- XIX əsrin 70-ci illəri
- √ XVIII əsrin sonları
- XV-XVII əsrlər

292. Dünya iqtisadiyyatı tarixində ilk sənaye inqilabı hansı ölkədə baş vermişdir

- Fransa
- √ İngiltərə
- Hollandiya
- İspaniya

Aşağıdakılardan hansıları sənaye inqilabının əsas mərhələlərinə aid deyil

- 1.İstehsalın bir sahəsində tətbiq olunan maşın zəncirvari reaksiya kimi digərlərində də tətbiq zəruriliyini ortalığa qoydu;
- 2.Mühərrikin təkmilləşməsi – buxar maşınlarının yaranması;
- 3.Sənayedə texniki inqilab nəqliyyatda da kardinal dəyişikliyə səbəb oldu (Paravoz, Paraxod)
- 4.əkinçilik və maldarlığın dinamik inkişafı
- 5.İdarəetmə sisteminin təkmilləşdirilməsi məsələlərinin təkmilləşdirilməsi

293.

- 1,2
- 2,3
- 3,4
- √ 4,5

294. Feodalizmin Qərbi makromodelində mülkiyyətin realizasiyasının əsas iqtisadi forması aşağıdakılardan hansı idi

- Respublika tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
- Monarxiya tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
- √ Yetkin feodalizm dövründə siyasi parçalanma
- Heç biri

Sənayeləşmə bir proses olmaq etibarını ilə aşağıdakı hansı mütərəqqi xarakterləri daşıyırdı

- 1.əmək məhsuldarlığı və texnikadan istifadə imkanları artır
- 2.Şəhərlərin inkişafı sürətlənir
- 3.İri sənaye və nəqliyyat mərkəzləri yaranır
- 4.Kəndlərdə əhalinin artım dinamikası müşahidə edilirdi
- 5.Xarici miqrasiya prosesləri sürətlənirdi

295.

- √ 1, 2, 3
- 2, 3, 4
- 3, 4, 5

- 2, 4, 5

296. Feodalizmin Şərq makromodelində idarəetmə sistemi aşağıdakılardan hansı idi

- ✓ Dövlət vergiləri
- Feodal rentası
- Bələdiyyə vergisi
- Heç biri

297. Feodalizmin Qərb makromodelində idarəetmə sistemi aşağıdakılardan hansı idi

- Dövlət vergiləri
- ✓ Feodal rentası
- Bələdiyyə vergisi
- Heç biri

298. Tarixi Şərq modeli iqtisadiyyatın strukturunun hansı iki sektorluğu ilə fəaliyyət göstərirdi

- ✓ Dövlət və icma sektorları
- Dövlət və özəl sektorları
- İstehsal və xidmət sektorları
- Heç biri

299. Dövlət pay sistemi nin tətbiqi hansı tarixi xranoloji dövrə təsadüf edir

- ✓ III əsr
- IX əsrin sonlarında
- V əsrin sonları
- II əsrlər

300. Bərabər sahələr sistemi nin tətbiqi hansı tarixi xranoloji dövrə təsadüf edir

- ✓ Erkən orta əsrlərdə
- Qədim dövrdə
- XIX əsrin sonları
- XXI əsrin əvvəllərində

301. Sənətkarlığın inkişafının roman yolu aşağıdakılardan hansı ilə xarakterizə olunurdu

- ✓ Roma mədəniyyəti çərçivəsində peşəkarlıq əlaməti üzrə birliklərin (sexlərin) yaranması
- Əsas prinsipə (qardaşlıq andı) istinadla qıldiyaların yaranması
- Roma prinsipləri çərçivəsində kənd təsərrüfatı mexanizmlərinin yaradılması
- Heç biri

302. Sənətkarlığın inkişafının alman yolu aşağıdakılardan hansı ilə xarakterizə olunurdu

- Alman mədəniyyəti çərçivəsində peşəkarlıq əlaməti üzrə birliklərin (sexlərin) yaranması
- ✓ Əsas prinsipə (qardaşlıq andı) istinadla qıldiyaların yaranması
- Roma prinsipləri çərçivəsində kənd təsərrüfatı mexanizmlərinin yaradılması
- Heç biri

303. Sənətkarlığın inkişafının roman yolu ilə reallaşdırılmasının coğrafiyasını əhatə edir

- ✓ İtaliya, Pireney və Fransa
- İtaliya, Portuqaliya və İspaniya
- İngiltərə, Skandinaviya ölkələri və Almaniya
- İtaliya, İngiltərə və Skandinaviya ölkələri

304. Sənətkarlığın inkişafının alman yolu ilə reallaşdırılmasının coğrafiyasını əhatə edir

- İtaliya, Pireney və Fransa
- Fransa, Portuqaliya və İspaniya
- ✓ İngiltərə, Skandinaviya ölkələri və Almaniya
- İtaliya, İngiltərə və Skandinaviya ölkələri

305. X əsrdə Şərqi ölkələrinin iqtisadi inkişaf səviyyəsi Qərbi Avropa ilə müqayisədə neçə dəfə yüksək olmuşdur

- ✓ 1.5-2 dəfə yüksək
- 5 dəfə yüksək olmuşdur
- 5-6,5 dəfə yüksək olmuşdur
- 5-8 dəfə yüksək olmuşdur

İlkin kapital yığımının fransız metodu aşağıdakılardan hansı əsas xüsusiyyətləri ilə fərqlənirdi

306. 1.Dövlət borcları sisteminin xüsusi çəkisinin qeyri-adi böyüklüyü
2.Dövlət borcları sisteminin xüsusi çəkisinin qeyri-adi kiçikliyi
3.Daxili bazarın nisbi zəifliyi
4.Daxili bazarın nisbi dinamikliliyi

- ✓ 1, 3
- 2, 4
- 1, 4
- 3, 4

XVII əsrin ikinci yarısından etibarən Fransada manufakturaların aşağıdakılardan hansı tipləri mövcud deyildi

307. 1.Dövlət vəsaitləri hesabına yaradılan və dövlət tərəfindən idarə edilən kral manufakturaları
2.Müxtəlif imtiyazları olan xüsusi kral manufakturaları;
3.Ordu rəhərlərinin hesabına yaradılan və özləri tərəfindən idarə edilən ordu manufakturaları
4.Xüsusi imtiyazları olan, dövlət dəstəyindən istifadə edən adi köçəri manufakturalar

- 1, 2
- 2, 4
- 1, 4
- ✓ 3, 4

308. Nəzəri baxımdan ümumi şəkildə dünya iqtisadiyyatının formalaşmasının hansı iki böyük dövrə bölünmüdü

- ✓ Genezisə qədərki və genezisi dövrü
- Genezisə qədərki və qloballaşma dövrü
- Genezis dövrü və böhranlı dövr
- Heç biri

309. Feodalizmin tarixi dövrlənməsinin erkən orta əsrlər mərhələsinin məzmunu aşağıdakılardan hansıdır

- ✓ Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
- Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhəlinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- Feodalizmin tədricən dağılması və kapitalizm elementlərinin yaranması; ilkin kapital yığımı
- Heç biri

310. Feodalizmin tarixi dövrlənməsinin klassik orta əsrlər mərhələsinin məzmunu aşağıdakılardan hansıdır

- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
- ✓ Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhəlinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- Feodalizmin tədricən dağılması və kapitalizm elementlərinin yaranması; ilkin kapital yığımı;
- Heç biri

311. K.Vittfoqelin ikixətli nəzəriyyəsi aşağıdakılardan hansı fərqliliyə söykənir

- ✓ Şərqi-Qərbi
- Şimal-Cənub
- Şərqi- Cənub

- Cənub Qərb

312. A.İ.Fursovon fikrincə ümumdünya tarixi proses iki müstəvidə gedir onlar aşağıdakılardan hansılardır

- √ Asiya modeli və Qərb modeli
- Afrika modeli və Cənub modeli
- Asiya modeli və Şərq modeli
- Avropa modeli və Qərb modeli

313. Tarixi prosesin ilk ciddi dövrlənməsi hansı mütəxəssisin konsepsiyasında öz əksini tapmışdır

- A.Toynbi
- O.Toffler
- √ L.Morqan
- D.Bell

314. V.Oykenə görə tarixi dövrlənmədə əsas kriteriya kimi aşağıdakılardan hansı çıxış edir

- √ Təsərrüfatın idarəedilməsi forması
- Dövlət quruluşu
- Hakimiyyətin strukturu
- İdarəçilik sistemi

315. L.Qrininin konsepsiyasında inkişafın təkrarlanan tsikllərinin nəçə mərhələsi göstərilir

- √ 6
- 2
- 4
- 5

Çin feodalizminin əsas cəhətlərinə aşağıdakılardan hansını aid etmək olar

- 1.İerarxiya normaları və vassal öhdəliklərinə dəqiq riayət edilməməsi;
- 2.Hakimiyyətə və vəzifələrə mümkün iddialarda klan qohumluq dərəcəsinin nəzərə alınmaması;
- 3.Ağaya sadıqlıq;
- 4.Döyüş meydanlarında, eləcə də vəzifə öhdəliklərində qəbul edilmiş davranış qaydalarına əməl olunması;
- 5.Zadəqanlığa pərəstiş, statusa uyğun olaraq etika normalarının gözlənilməsi.

316.

- √ 3, 4, 5
- 1, 2, 3
- 2, 3, 4
- 1, 3, 4

B.e.ə. II əsrdən etibarən Roma iqtisadiyyatı əsas iki sektora bölünürdü

- 1.İqtisadiyyatın natural xarakteri
- 2.Qul əməyi, istehsalın primitiv texnikası
- 3.Quldar mülkiyyətin qula istehsal vasitələrinə və qul əməyinin məhsuluna aid edilməsi
- 4.Quldarlıq təsərrüfat sistemi;
- 5.Kəndli-icma təsərrüfat sistemi

317.

- √ 4, 5
- 1, 2
- 3, 4
- 1, 3

Qədim Yunanıstanın sosial-iqtisadi və siyasi tarixi dövrlənməsinə aid deyil

- 1.Egey yaxud krit-miken dövrü (b.e.ə. III-II minilliklər)
- 2.Ibtidai icma münasibətlərinin bərpası, sonrakı prosesdə antik mülkiyyət formaları əsasında sinifli cəmiyyətin yaranması dövrü (b.e.ə. XI-IX əsrlər).
- 3.Arxaik dövr (b.e.ə. VIII-VI əsrlər) – Polislərin yaranması;
- 4.Klassik dövr (b.e.ə. V-IV əsrlər);
- 5.Ellin dövrü (b.e.ə. IV-İ əsrlər)
- 6.b.e.ə VI-VII əsrin II yarısına qədər olan dövr
7. b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısı dövrü

318.

- √ 6, 7

- 1, 2
- 3, 4
- 1, 7

319. Aşağıdakılardan hansı əks mərkəzləşdirilmiş manufakturanın mahiyyətini özündə əks etdirir

- Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir
- Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- Məmulatın hazırlanması prosesi bütünlüklə kapitalist müəssisəsində həyata keçirilir
- ✓ Əməliyyatların bir hissəsi muzzdlu işçilərin evlərində həyata keçirilir

320. Antik təsərrüfatçılıq modeli dedikdə

- Dini-ruhani komponentin dominantlığı sistemi
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun təcridən əlahiddələşməsi
- ✓ Qul və azad insanların, iqtisadi prosesləri dövlət tənzimlənməsinin və xüsusi mənafelərə riayət olunmasının əlaqələndirilməsi əsasında formalaşan iqtisadi sistem
- Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem

321. Antik təsərrüfatçılıq modelinin coğrafi arealı aşağıdakılardan hansıları əhatə etmişdir

- ✓ Qədim Yunanıstan və Qədim Roma
- Qədim Çin, Qədim Misir və Qədim Yunanıstan
- Qədim Roma və Qədim Misir
- Qədim Hindistan, Qədim Çin və Qədim Pakistan

322. Asiya təsərrüfatçılıq modelinin coğrafi arealı aşağıdakılardan hansıları əhatə etmişdir

- Qədim Yunanıstan və Qədim Roma]
- Qədim Çin, Qədim Misir və Qədim Yunanıstan
- Qədim Roma və Qədim Misir
- ✓ Şumer, Assuriya, Babilistan, Qədim Misir, Qədim Hindistan və Qədim Çin

323. Antik təsərrüfatçılıq modelində iqtisadiyyatının əsasını təşkil etmişdir

- Əkinçilik və toxuculuq
- ✓ Əkinçilik, heyvandarlıq, sənətkarlıq
- Əkinçilik, toxuculuq və ticarət
- Heç biri

324. Asiya təsərrüfatçılıq modelində iqtisadiyyatının əsasını təşkil etmişdir

- Əkinçilik və toxuculuq
- Əkinçilik, heyvandarlıq, sənətkarlıq
- Əkinçilik, toxuculuq və ticarət
- ✓ Suvarılan əkinçilik, torpaq üzərində dövlət mülkiyyəti, irriqasiya sistemlərinin dövlət idarəetməsi

325. Antik təsərrüfatçılıq modelində iqtisadiyyatın xarakterini təşkil etmişdir

- Qeyri natural təsərrüfat tipi
- ✓ Natural təsərrüfat tipi. Sadə əmtəə istehsalı və bazar münasibətlərinin əhəmiyyətli inkişafı (xarici mütəvidə)
- Mürəkkəb əmtəə istehsalı və bazar münasibətlərinin əhəmiyyətli inkişafı (xarici mütəvidə)
- Heç biri

326. Asiya təsərrüfatçılıq modelində iqtisadiyyatın xarakterini təşkil etmişdir

- Qeyri natural təsərrüfat tipi
- Natural təsərrüfat tipi. Sadə əmtəə istehsalı və bazar münasibətlərinin əhəmiyyətli inkişafı (xarici mütəvidə)
- ✓ Natural təsərrüfat tipi. Əmtəə istehsal və bazar münasibətlərinin zəif inkişafı
- Heç biri

327. Tarixəqədərki və cəmiyyətəqədərki dövr aşağıdakılardan hansı xronoloji intervalı əhatə etmişdir
- b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli
 - b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
 - İnsanın meydana gəldiyi dövrdən tutmuş b.e.ə. V minilliyə qədər
- ✓ 1.6-0.04 mln il əvvəl
328. Tarixi sistemlərin tipologiyasının İ.Vallersteyn versiyasına görə hansı tip bura aid deyil
- ✓ Qarışıq sistemlər
- Mini sistemlər
 - Dünya – imperiyalar
 - Dünya – iqtisadiyyatlar
329. Dünya iqtisadiyyatının tarixində mədəni təkamüldə iki mərhələ: primitiv cəmiyyət və sivilizasiya bölgüsünü hansı tədqiqatçı tədqiq etmişdir
- ✓ L.Uayt
- A.Toynbi
 - O.Toffler
 - D.Bell
- L.Uayta görə mərhələli keçidin realizasiyasında hansı inqilablar müşahidə edilmişdir
330. 1.Aqrar
2.Sənaye
3.Yanacaq
4.Xidmət
5.Nüvə yanacağı
- ✓ 1, 3, 5
- 1, 2, 4
 - 3, 4, 5
 - 2, 3, 4
331. Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş vahid industrial cəmiyyət nəzəriyyəsi əsas xarakterik cəhətlərindən deyildir
- Müəssisə - ailə münasibətləri
 - Texnoloji əmək bölgüsü
 - Kapital yığılımı
- ✓ Informasiya yığılımı
332. Müasir industrial cəmiyyətin qərarlaşması prosesini F. Brodel əsas etibarilə neçə dövrə ayırır
- ✓ 3
- 2
 - 4
 - 5
333. Neoevolusionizmin (Yeni təkamül nəzəriyyəsi) əsas etibarilə hansı prinsipdən çıxış etmişdir
- ✓ Bir xəttlilik prinsipindən
- Çoxspektrlilik prinsipi
 - Mərkəzçilik prinsipi
 - Heç biri
334. M.Fridin konsepsiyasında sosial təkamülün neçə səviyyəsi fərqləndirilir
- ✓ 4
- 5
 - 3

- 2

335. Tarixi dövrlənmə ilə əlaqədar nəzəriyyələrdə çoxxətli yanaşma ideyasına ilk dəfə aşağıdakılardan hansı tədqiqatçı müraciət etmişdir

- A.Toynbi
- O.Toffler
- ✓ Ş.Monteskye
- D.Bell

336. K.Marks görə kapitalizmə qədərki dövrü neçə mərhələyə bölünür

- ✓ 3
- 5
- 4
- 2

337. K.Marks görə kapitalizmə qədərki dövrə keçid mərhələləri bölünür

- ✓ Asiya, antik və alman
- Afrika, asiya və alman
- Asiya, orta əsrlər və yapon
- Heç biri

338. F.Engelsin Anti-Dyüriinq əsərində dövlətin təşəkkülünün neçə forması təsbit edilmişdir

- ✓ 2
- 15
- 4
- 12

339. V.Oykenin Təsərrüfatın ideal tipləri konsepsiyasında idarəetmə baxımından hansı iki növü fərqləndirilir

- ✓ Totalitarizm və bazar təsərrüfatı
- Ənənəvi system və qarışıq sistem
- İmperializm və demokratiya
- İdarəçilik sistemi və bazaar sistemi

340. F.List sahə əlamətinə əsaslanmaqla tarixi dövrlənmənin neçə mərhələsini fərqləndirir

- 1
- 2
- 4
- ✓ 5

341. F.Listin sahə əlamətinə əsaslanmaqla tarixi dövrlənmənin əsas mərhələləri sırasına aid deyildir

- ✓ Totalitarizm və bazar təsərrüfatı
- Vəhşilik və maldarlıq
- Əkinçilik və əkinçilik-manufaktura
- Heç biri

342. L.Meçnikov inkişafın əsas amili keyfiyyətində su yollarının əsas götürməklə bəşəriyyət tarixini neçə dövrə bölmüşdür

- ✓ 3
- 2
- 4
- 5

343. L.Meçnikova görə inkişafın əsas amili keyfiyyətində su yollarının əsas götürülməklə bəşəriyyət tarixini hansı dövrü mövcud olmamışdır

- Çay dövrü
- Dəniz dövrü
- Ökean dövrü
- √ Göl dövrü

344. Tarixi dövrlənmənin futuroloji konsepsiyasının əsas tərəfdarları aşağıdakılardan hansılardır

- A.Toynbi və P.Sorokin
- K.Yaspersin və D.Bell
- √ O.Flextxeym və D.Medous
- A.Toynbi və F.Engels

345. İctimai inkişafın gələcək modellərinin hazırlanması ilə məşğul olan elm sahəsi aşağıdakılardan hansıdır

- Geoiqtisadiyyat
- Arxeologiya
- Geosiyasət
- √ Futuralogiya

346. Proqnozların xarakterindən asılı olaraq futuroloqlar əsas etibarilə hansı qruplara bölünür

- Praqmatiklər
- Demokratik və liberallar
- Konservatlar
- √ Optimist və pessemistlər

347. Z.Bjenzinskiyə məxsus futuroloji model aşağıdakılardan hansıdır

- Vahid industrial cəmiyyət nəzəriyyəsi
- √ Texnotron cəmiyyət nəzəriyyəsi
- Yeni industrial cəmiyyət nəzəriyyəsi
- Postindustrial cəmiyyət nəzəriyyəsi

348. Tarixi dövrlənmənin futuroloji interpretasiyasının optimist tədqiqatçıları aşağıdakılardan hansılardır

- A.Toynbi və P.Sorokin
- K.Yaspersin və D.Bell
- √ A.Viner və Q.Kan
- A.Toynbi və F.Engels

349. Tarixi dövrlənmənin futuroloji interpretasiyasının pessimist tədqiqatçıları aşağıdakılardan hansılardır

- A.Toynbi və P.Sorokin
- √ D.Medous və D.Forrester
- A.Viner və Q.Kan
- A.Toynbi və F.Engels

350. Tarixi dövrlənmənin futuroloji interpretasiyasının pessimist tədqiqatçılarının əsas sloqanı aşağıdakılardan hansılardır

- Gələcək qısa müddətli gələ bilər
- √ Gələcək gəlməyə bilər
- Gələcək zəif inkişaf dinamikası ilə gələ bilər
- Heç biri

351. Aşağıdakılardan hansı futuraloji modellərə aid deyildir

- Sosio-mədəni proqnozlar
- Demografik proqnozlar
- Energetik proqnozlar
- √ Mədəni proqnozlar

352. Tarixi dövrlənmənin riyazi modellərinin əsas tədqiqatçıları aşağıdakılardan hansılardır

- A. Toynbi və P. Sorokin
- D. Medous və D. Forrester
- A. Viner və Q. Kan
- ✓ A. Panov və S. KApista

353. İbtidai dövrün, ibtidai icmanın dağılmağa başladığı zamanı adətən hansı era ilə bağlayırlar

- Daş erası
- ✓ Metal erası
- Dəmir erası
- Heç biri

Dünya iqtisadiyyatının ən qədim dövrünün əsas mərhələləri aşağıdakılardan hansılardır

354. 1. Tarixəqədərki və cəmiyyətəqədərki dövr (1.6-0.04 mln il b.e.ə).
2. Mənimləmə iqtisadiyyatının qərarlaşmadığı dövr (400-12 min il b.e.ə.)
3. İnformasiya iqtisadiyyatının qərarlaşdığı dövr (XX-XXI əsrlər)
4. Xidmət iqtisadiyyatının formalaşdığı tarixi dövr (XX əsrlərdən bu günə qədər)

- ✓ 1, 2
- 2, 4
- 3, 4
- 2, 3

İbtidai icma dövrünün – mənimləmə iqtisadiyyatının əsas xarakterik cəhətlərinə aşağıdakılar hansıları aiddir

355. 1. Məhsuldar qüvvələrin ifrat aşağı səviyyəliyi və ifrat ləngliklə təkmilləşməsi;
2. Təbii resursların və istehsalın nəticələrinin kollektiv sürətdə mənimlənməsi;
3. Bərabər bölgü, sosial bərabərlik;
4. Cəmiyyətin ifrat aşağı səviyyəli inkişafı;
5. Xüsusi mülkiyyət və dövlətin yoxluğu.

- 1, 2, 3
- 2, 4, 5
- 3, 4, 5
- ✓ Hamısı

356. Eneolit – mis-daş əsrinin (6 min il b.e.ə.) əsas xarakterik cəhəti kimi aşağıdakılardan hansı çıxış etmişdir

- Daş əmək alətlərinin yaranması
- ✓ Mis əmək alətlərinin yaranması
- Dəmir əmək alətlərinin yaranması
- Heç biri

357. Tunc əsri hansı xronoloji dövrü əhatə etmişdir.

- Avropada – 5 min il, Asiyada – IV-VII min il b.e.ə.
- ✓ Avropada – 3 min il, Asiyada – IV-III min il b.e.ə.
- Avropada – 2 min il, Asiyada – IV-V min il b.e.ə.
- Heç biri

358. Tunc əsri dövründə tunc əmək alətlərinin yayılması hansı mühüm hadisə ilə xarakterizə olunur

- Daş əmək alətlərinin yaranması ilə
- ✓ İctimai əmək bölgüsünün ikinci mərhələsi ilə
- Dəmir əmək alətlərinin yaranması ilə
- Heç biri

359. Dəmir əsri hansı xronoloji dövrü əhatə etmişdir

- Avropada – 5 min il, Asiyada – IV-VII min il b.e.ə.
- √ 3 min il b.e.ə.
- Avropada – 2 min il, Asiyada – IV-V min il b.e.ə.
- Heç biri

360. Dəmir əsri dövrünün təşəkkülü hansı mühüm hadisə ilə xarakterizə olunur

- √ İqtisadiyyatın struktur təkmilləşdirilməsi, siyasi-iqtisadi prizmadan isə dünya imperiyalarının yaranması
- Daş əmək alətlərinin yaranması ilə
- İctimai əmək bölgüsünün ikinci mərhələsi ilə
- Heç biri

361. İbtidai cəmiyyət epoxası dövr aşağıdakılardan hansı xronoloji intervalı əhatə etmişdir

- b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli
- b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
- √ 40-6 min il əvvəl
- 1.6-0.04 mln il əvvəl

İbtidai cəmiyyət dövrü öz inkişafında aşağıdakılardan hansı inkişaf mərhələlərini keçmişdir

362. 1.İlkin ibtidai cəmiyyət
2.Orta ibtidai cəmiyyət
3.Son ibtidai cəmiyyət
4.Aralıq ibtidai cəmiyyət

- √ 1, 3
- 2, 4
- 3, 4
- Hamısı

363. Antropososiogenez hansı tarixi epoxaları əhatə edir

- √ Vəhşilik və barbarlıq
- Vəhşilik və tiranlıq
- Barbarlıq və sənətkarlıq
- İmperializm və təkmərkəzçilik

364. İcma münasibətlərinin hələdə davam etdiyi coğrafi regionlar aşağıdakılardan əsas etibarilə hansılardır

- √ Asiya, Afrika və L.Amerikas
- Mərkəzi və Şərqi Avropa
- Şərqi Avropa və Afrika
- Şərqi Avropa, Asiya və Afrika

365. İqtisadi tarixi yanaşmaya görə ilk dövlətlərin yaranmasının başlıca səbəbi kimi aşağıdakılardan hansı əsasdır

- √ Sosial təbəqələşmənin dərinləşməsi
- İqtisadi inkişaf
- Ticarətin inkişafı
- Mədəniyyətlərin inkişafı və müxtəlifliyi

366. İlk dövlətlərin yaranmasının xronoloji tarixi aşağıdakılardan hansıdır

- √ IV-III minillikdə (b.e.ə.)
- V-VI əsrlərin əvvəlləri
- XIII-XV əsrlər
- Heç biri

367. Xronoloji olaraq, quldarlığın coğrafi aspektdən zaman sərhədləri aşağıdakılardan hansıdır

- √ Avropada b.e.ə. III minillikdən b.e. IV əsrinin sonuna, Şərqdə isə b.e.ə. IV minillikdən b.e. VI əsrinin sonuna (Afrika,Asiya)

- V-VI əsrlərin əvvəlləri avropa və asiyada
- XIII-XV əsrlər afrika və latın amerikasında
- Heç biri

Formasiya dəyişikliyinə qeyri-ardıcılığınə görə ibtidai icmadan quldarlığa və feodalizmə ardıcıl keçid hansı variantda pozulmuşdur

- 368.
- 1.Qədim Misir
 - 2.Ön və Kiçik Asiya ölkələri
 - 3.Qədim Hindistan
 - 4.Qədim Pakistan
 - 5.Qədim Yunanıstan
 - 6.Qədim İtaliya

- 3
- ✓ 4
- 2
- 5

Formasiya dəyişikliyinə qeyri-ardıcılığınə görə ibtidai icmadan birbaşa feodalizmə ardıcıl keçid hansı variantda pozulmuşdur

- 369.
- 1.Şərqi Slavıyanlar
 - 2.Alman tayfaları
 - 3.Asiyanın maldar tayfaları
 - 4.Şimali afrikalılar

- ✓ 4
- 5
- 3
- 2

Marksist yozuma görə quldarlıq formasiyasının əsas əlamətləri sırasına aşağıdakılardan hansıları aid deyil

- 370.
- 1.İqtisadiyyatın natural xarakteri
 - 2.Qul əməyi, istehsalın primitiv texnikası
 - 3.Quldar mülkiyyətin qula istehsal vasitələrinə və qul əməyinin məhsuluna aid edilməsi
 - 4.Sənətkar əməyi, istehsalın mürəkkəb forması
 - 5.Bazarın istehsalçı xarakteri
 - 6.Bazarın istehlakçı xarakteri
 - 7.Sadə əmtəə istehsalının inkişafı. Üçüncü böyük ictimai əmək bölgüsü.
 - 8.Yunanıstanda polislər, Romada bələdiyyələr

- ✓ 3, 5
- 2, 4
- 3, 7
- 1, 6

371. Qədim dünya anlayışı özündə aşağıdakılardan hansını ehtiva edir

- ✓ Qədim şərq, Qədim Yunanıstan və Qədim Roma
- Qədim Çin, Qədim Misir və Qədim Yunanıstan
- Qədim Roma və Qədim Misir
- Qədim Hindistan, Qədim Çin və Qədim Pakistan

372. Sivilizasiyaya ilkin keçid özündə aşağıdakılardan hansını ehtiva etmir

- ✓ Əmək alətləri, sosial-iqtisadi münasibətlər, idarəetmə sferasında baş verən
- Mədəni və siyasi sferada baş verən keyfiyyət dəyişiklikləri
- Dini sferada baş verən keyfiyyət dəyişiklikləri
- Təhsil və səhiyyə sferasında baş verən keyfiyyət dəyişiklikləri

373. Qədim şərqin tarixi iqtisadiyyatının xronologiyası aşağıdakılardan hansıdır

- b.e.ə IV minilliyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır b.e. IV əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır
- ✓ b.e.ə IV minilliyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır b.e. IV əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır

- b.e.ə VI minilliyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır b.e. VII əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır
 - Heç biri
- 374.** Neolit epoxasına aid qədim əkinçi və heyvandarların ilk yaşayış məskənləri aşağıdakılardan hansılardır
- √ Nil vadisi
 - Qədim Çin və Qədim Yunanıstan
 - Qədim Roma
 - Latın Amerikas
- 375.** Asiya istehsal üsulunun tipik ölkəsi aşağıdakılardan hansıdır
- √ Qədim Misir
 - Qədim Çin və Qədim Yunanıstan
 - Qədim Roma
 - Latın Amerikas
- 376.** b.e.ə. 5-3 minilliklərdə Xyanxe çayı hövzəsində neolit mədəniyyəti bazasında formalaşmış dövlət aşağıdakılardan hansıdır
- Qədim Misir
 - √ Qədim Çin
 - Qədim Roma
 - Latın Amerikas
- 377.** Çin tarixinin dəmir əsri hansı xronoloji tarixi özündə ehtiva edir
- b.e.ə VI-VII əsrlər
 - √ b.e.ə V-III əsrlər
 - b.e.ə I-III əsrlər
 - heç biri
- 378.** ən qədim sinifli cəmiyyətin xronoloji tarixi aşağıdakılardan hansıdır
- b.e.ə VI-VII əsrin II yarısına qədər
 - √ b.e.ə. 3-cü minilliyin ikinci yarısından II minilliyin birinci yarısına qədər
 - b.e.ə V-III əsrlərin ortalarına qədər
 - heç biri
- 379.** İnd sivilizasiyasının əsas xüsusiyyətlərinə aşağıdakılardan hansı aid deyil
- Dini-ruhani komponentin dominantlığı
 - Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun təcridən əlahiddələşməsi
 - Zəif və qısamüddətli dövlət yaranışlarının üstünlük təşkil etməsi
 - √ Heç biri
- 380.** Antik epoxanın xronoloji tarixi aşağıdakılardan hansıdır
- b.e.ə VI-VII əsrin II yarısına qədər
 - b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
 - √ b.e.ə. VIII əsr-b.e. V əsri
 - heç biri
- 381.** Qədim Yunanıstanda Ticarət məskunlaşmasının hansı növləri mövcud olmuşdur
- Mədəniyyətlərin inkişafı və müxtəlifliyi
 - Ticarətin inkişafı və dinamik inkişafı
 - √ Anoykiya və Emporiya
 - Dezinteqrasiya və inteqrasiya

- 382.** Ticarət məskunlaşmasının Emporiya növü dedikdə
- √ Məskunlaşan ərazi
 - Əkinçi və sənətkarların daimi məskunlaşması
 - Sənətkarların daimi məskunlaşması
 - Əkinçilərin daimi məskunlaşması
- 383.** Ticarət məskunlaşmasının Anoykiya növü dedikdə
- Məskunlaşan ərazi
 - √ Əkinçi və sənətkarların daimi məskunlaşması
 - Sənətkarların daimi məskunlaşması
 - Əkinçilərin daimi məskunlaşması
- 384.** Qədimşərq (asiya) təsərrüfatçılıq modeli dedikdə
- Dini-ruhani komponentin dominantlığı sistemi
 - Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
 - Zəif və qısamüddətli dövlət yaranışlarının üstünlük təşkil etməsi sistemi
 - √ Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem
- 385.** Tarixi dövrlənmənin marksist nəzəriyyəsinə görə ictimai-iqtisadi formasıyanın əsas elementləri kimi aşağıdakılardan hansılar çıxış edir
- √ Sinfi struktur, nəsil, tayfa, xalq və millət
 - Əmək cismi və əmək aləti
 - İstehsal vasitələri, bölgü, mübadilə və maddi nemətlərin istehlakı
 - İdeoloji, siyasi, hüquqi və dini münasibətlər
- 386.** İctimai-iqtisadi formasıya termini ilk dəfə elmi ədəbiyyata kim tərəfindən gətirilmişdir
- U.Rastou
 - √ K.Marks
 - K.Yaspers
 - Ş.Monteskie
- 387.** K.Marksın Antik istehsal üsulu anlayışı ilk dəfə müəllifin hansı əsərində öz əksini tapmışdır
- √ Alman ideologiyası
 - Kapital
 - Siyasi iqtisadın tənqidinə dair
 - Heç birində
- 388.** İndustrial cəmiyyət terminini elmi ədəbiyyata aşağıdakı tədqiqatçılardan hansıları gətirmişdir
- U.Rastou və O.Toffler
 - O.Kont və O.Toffler
 - √ O.Kont və Q.Spenser
 - D.Bell və Ş.Monteskie
- 389.** Postindustrial cəmiyyət terminini elmi ədəbiyyata aşağıdakı tədqiqatçılardan hansı gətirmişdir
- U.Rastou
 - O.Toffler
 - O.Kont
 - √ D.Bell
- 390.** Lokal sivilizasiyalar nəzəriyyəsi aşağıdakı tədqiqatçılardan hansına məxsusdur
- √ A.Toynbi

- O.Toffler
- Q.Spenser
- D.Bell

391. Xətli tarix nəzəriyyəsi aşağıdakı tədqiqatçılardan hansına məxsusdur

- A.Toynbi
- O.Toffler
- ✓ K.Yaspersin
- D.Bell

Sivilizasiyalı yanaşmanın tarixi dövrlənmə metodu kimi üstün cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olar

392.

- 1.Tarixin bəşəriləşdirilməsi . İnsan – tarixin əvvəli və sonudur
- 2.Demokratik cəmiyyətə keçidin təmin edilməsi
- 3.Universalizm – onun prinsipləri istənilən ölkə yaxud ölkələr qrupu üçün keçərlidir.
- 4.Tarixi çoxvariantlı və çoxxətli proses kimi nəzərdən keçirir.
- 5.Tarixi təkvariantlı və bir xətlə proses kimi nəzərdən keçirir.

- ✓ 1, 3, 4
- 2, 4, 5
- 1, 2, 3
- 3, 4, 5

Sivilizasiyalı yanaşmanın tarixi dövrlənmə metodu kimi çatışmayan cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olar

393.

- 1.Tarixin bəşəriləşdirilməsi . İnsan – tarixin əvvəli və sonudur
- 2.Sivilizasiyalar arası əlaqə nəzərə alınmır
- 3.Sivilizasiyaların tipologiya kriteriyalarının amorfluğu
- 4.Tarixi çoxvariantlı və çoxxətli proses kimi nəzərdən keçirir.
- 5.Təkrarlanma fenomeninə heç bir şəhr verilmir

- 1, 3
- 3, 4
- ✓ 2, 5
- 1, 4

394. Tarixi dövrlənmənin sivilizasiya nəzəriyyəsinə görə

- İctimai həyatın əsasını az və ya çox dərəcədə bir-birindən təcrid olunmamış “mədəni-tarixi tiplər” təşkil edir
- ✓ İctimai həyatın əsasını az və ya çox dərəcədə bir-birindən təcrid olunmuş “mədəni-tarixi tiplər” yaxud öz inkişafında bir sıra ardıcıl mərhələlərdən keçən “sivilizasiya” təşkil edir.
- İstehsal vasitələri, bölgü, mübadilə və maddi nemətlərin istehlakı təşkil edir
- İdeoloji, siyasi, hüquqi və dini münasibətləri təşkil edir

395. Sivilizasiya – xalqlar və regionlarda mədəniyyətin inkişafının müəyyən pilləsidir yanaşması aşağıdakı tədqiqatçılardan kimə məxsusdur

- ✓ A.Toynbi və P.Sorokin
- K.Yaspersin və D.Bell
- L.Morqan və F.Engels
- A.Toynbi və F.Engels

396. Sivilizasiya – ictimai inkişafın barbarlıqdan sonra gələn pilləsidir yanaşması aşağıdakı tədqiqatçılardan kimə məxsusdur

- A.Toynbi və P.Sorokin
- K.Yaspersin və D.Bell
- ✓ L.Morqan və F.Engels
- [yeni cavab]

397. S. Xanqinqton sivilizasiya nəzəriyyəsi çərçivəsində neçə müasir sivilizasiyanı fərqləndirir

- 4
- 5
- ✓ 8

- 3

398. A.Tyonbiyə görə Sivilizasiyanın təsnifatında istifadə olunan kriteriyalardan həmişə sabit qalanları aşağıdakılardan hansılardır

- ✓ Din və onun təşkili forması və ərazi əlaməti
- Kapital və torpaq
- Siyasi və mədəni konyuktura
- Heç biri

399. A.Tyonbinin Ölü sivilizasiyalar adlandırdığı sivilizasiyaların sayı neçədir.

- 3
- 5
- 4
- ✓ 14

400. A.Tyonbinin doğulmamış adlandırdığı sivilizasiya aşağıdakılardan hansıdır

- ✓ Skandinaviya
- Mısır
- Çin
- Meksikan

401. A.Tyonbiyə görə müvəffəqiyyətlə inkişaf edən sivilizasiyalar hansı mərhələlərdən keçirlər

- ✓ Yaranma, artım, durğunluq və süqut
- Artım, durğunluq və süqut
- Yaranma, artım və süqut
- Yaranma, durğunluq və süqut

402. Lokal sivilizasiya nəzəriyyəsinin əsas zəif cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olar

- ✓ Ayrı-ayrı sivilizasiyaların yaranması və süqutu səbəbləri müxtəlifdir
- Regional səpgidə baş vermiş hadisələr özünü hər zaman doğrultmur
- Ayrı-ayrı sivilizasiyalar mövcudluq dövrü eyniləşdirilir
- Hec biri

403. İndustrial sivilizasiya dövrü hansı tarixi dövrü əhatə etmişdir.

- ✓ XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri
- VI-XIII əsrlər
- XV-XVI əsrlər
- XVIII əsr

404. İlk feodalizm sivilizasiyası dövrü hansı tarixi dövrü əhatə etmişdir

- ✓ VI-XIII əsrlər
- XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri
- XI-XIII əsrlər
- V-VI

405. Postindustrial sivilizasiya dövrü hansı tarixi dövrü əhatə etməkdədir

- XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri
- ✓ XX əsrin 80-ci illəri – XXI əsrin 10-cu illəri
- XV-XVI əsrlər
- XVIII əsr

406. İqtisadiyyatın tarixi dövrlənməsi hansı supertsiklləri əhatə etməkdədir

- √ Qədim dünya, indisturial və postindisturial era
- Qədim dünya və orta əsrlər dövrü
- Qədim dünya orta əsrlər və feodalizm dövrü
- Indisturial era

407. Modernizm nəzəriyyəsinin Q.Zimmel versiyası hansı istiqamətdən çıxış edir

- Mədəniyyətin rasionallaşdırılmasından
- √ Mədəniyyətin abstraksiyasına yönəlmiş versiyasından
- “İcma”dan “cəmiyyət” keçid prosesindən
- “Mexaniki həmrəylikdən” “üzvi həmrəyliyə” keçid prosesindən

408. Modernizm nəzəriyyəsinin U.Tennis versiyası hansı istiqamətdən çıxış edir

- Mədəniyyətin rasionallaşdırılmasından
- Mədəniyyətin abstraksiyasına yönəlmiş versiyasından
- √ “İcma”dan “cəmiyyət” keçid prosesindən
- “Mexaniki həmrəylikdən” “üzvi həmrəyliyə” keçid prosesindən

409. Aşağıdakılardan hansı informasiya iqtisadiyyatının əsas təzahür aspekti kimi qəbul edilə bilər

- √ İnformasiya iqtisadiyyatı – informasiya istehsalın amili, istənilən iqtisadi sistemin fundamental resurslarından biridir
- İnformasiya iqtisadiyyatı-beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilməsidir
- İnformasiya iqtisadiyyatı - kapitalin təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişidir
- İnformasiya iqtisadiyyatı - “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu ilə yaranmışdır

410. Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı hakim mövqe (meinstrim) arqumentlərinə aid deyil

- Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır
- √ Kütləvi şəkildə ədalətsizlik doğurur
- Bir istiqamətlidir, alternativsizdir
- Qeyri-bərabərliyi aradan qaldırır

411. Qloballaşma dixotomiyasına görə hakim mövqe (meinstrim) arqumentlərinə aid deyil

- Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır
- Bir istiqamətlidir, alternativsizdir
- Qeyri-bərabərliyi aradan qaldırır
- √ Qeyri-bərabərliyi daha da dərinləşdirir

412. Aşağıdakılardan hansı qloballaşma prosesinin informasiya inkişaf istiqamətinə aiddir

- √ İşgüzar münasibətlərin, , iqtisadi və maliyyə informasiyalarının mübadiləsi prosesində istifadə edilən rabitə vasitələrinin radikal şəkildə dəyişməsi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

413. Aşağıdakılardan hansı qloballaşma prosesinin sosiomədəni inkişaf istiqamətinə aiddir

- √ Milli dəyərlər sisteminin həm mövcudluq, həm də təsir imkanları baxımından zəifləməsi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

414. Aşağıdakılardan hansı qloballaşma prosesinin siyasi inkişaf istiqamətinə aiddir

- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi

✓ Dövlət nəzarətinin zəifləməsi, əmtəə, xidmət, kapital və insanların ölkələrarası miqrasiyasının sərbəstləşdirilməsi

415. Aşağıdakılardan hansı qloballaşma prosesinin iqtisadi inkişaf istiqmätinə aiddir

- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- ✓ Əmtəə, xidmət, kapital və s. Bazarlarda və ümumilikdə ticarət sferasında liberal dəyərlərin qərarlaşması
- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

416. Aşağıdakılardan hansı qloballaşma prosesinin təşkilati inkişaf istiqmätinə aiddir

- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
- ✓ Təsərrüfat-istehsal fəaliyyətinin təşkilinin beynəlxalq formalarının (TMK və TMB) yaranması
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

417. Aşağıdakılardan hansı qloballaşma prosesinin istehsal, elmi-texniki və texnoloji inkişaf istiqmätinə aiddir

- ✓ Əmtəə, xidmət və kapitalın miqrasiyası yolunda maneələri aradan qaldırmağa imkan verən yeni texnologiyaların sürətlə yayılması
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

418. Aşağıdakılardan hansı qloballaşma prosesinin informasion inkişaf istiqmätinə aiddir

- ✓ Maliyyə və əmtəə bazarlarının birləşməsinə təmin edən qlobal şəbəkənin yaranması
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

419. Aşağıdakılardan hansı qloballaşma prosesinin sosiomədəni inkişaf istiqmätinə aiddir

- ✓ Liberal dəyərlərin qlobal miqyaslı qərarlaşması prosesinin başlanması
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

420. Aşağıdakılardan hansı qloballaşma prosesinin siyasi inkişaf istiqmätinə aiddir

- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- ✓ “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

421. Aşağıdakılardan hansı qloballaşma prosesinin iqtisadi inkişaf istiqmätinə aiddir

- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- ✓ Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

422. Aşağıdakılardan hansı qloballaşma prosesinin təşkilati inkişaf istiqmätinə aiddir

- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
- ✓ Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

423. Aşağıdakılardan hansı qloballaşma prosesinin istehsal, elmi-texniki və texnoloji inkişaf istiqmätinə aiddir

- Kapitalın t m rg zl şm si v  m rk zl şm sinin g r nm miş y ks liş 
- √ İstehsalda yeni texnoloji  sula – elm tutumlu texnologiyalara ke id
- Beyn lxalq t şkilatların qlobal m st vid  d nya iqtisadiyyatının aktorlarına  evrilm ləri
- “Soyuq” m harib nin başa  atması, d nya sosializm sisteminin s qutu

Qloballaşma prosesinin ilkin m q dd m şərtl rini  sas istiqam tləri kimi ařağıdakılardan hansıları  ıxış edir

- 424.
- 1.İstehsal, elmi-texniki v  texnoloji
 - 2.K nd t s rr fatundakı resesiyalar
 - 3.İnfarmasiyon - sosiom d ni
 - 4.Ağır s nayenin inkiřafı
 - 5.İqtisadi v  siyasi
 - 6.Y ng l s nayenin inkiřafı

- 1, 2, 3
- 3, 4, 5
- √ 1, 3, 5
- 4, 5, 6

Qloballaşma ideyasının populyarlaşmasını şərtl ndir n  sas s b bl r sırasına ařağıdakılardan hansıları aid etmək olmaz

- 425.
- 1.Elmi-informasiya inqilabı v  onun n tic sində qlobal iqtisadi m kanda baş ver n keyfiyy t d yiřiklikləri
 - 2.D nya sosializm sisteminin s qutu v  Sosialist t s rr fat tipinin bazar iqtisadiyyatı il   v zl nm si
 - 3.Neoliberal d y rl r sisteminin birm nalı olaraq prioritet m vqel r  ke m si
 - 4.İsrail-F l stin m naqiř sinin h ll olunmaması
 - 5.Almaniya iqtisadiyyatının dinamik inkiřafı
 - 6.Qlobal iqtisadi m kanda miqrasiya m nasib tl rinin dinamikası

- 1, 2, 3
- 3, 4, 5
- 1, 4, 5
- √ 4, 5, 6

Qloballaşma ideyasının populyarlaşmasını şərtl ndir n  sas s b bl r sırasına ařağıdakılardan hansıları aid etmək olar

- 426.
- 1.Elmi-informasiya inqilabı v  onun n tic sində qlobal iqtisadi m kanda baş ver n keyfiyy t d yiřiklikləri
 - 2.D nya sosializm sisteminin s qutu v  Sosialist t s rr fat tipinin bazar iqtisadiyyatı il   v zl nm si;
 - 3.Neoliberal d y rl r sisteminin birm nalı olaraq prioritet m vqel r  ke m si
 - 4.İsrail-F l stin m naqiř sinin h ll olunmaması
 - 5.Almaniya iqtisadiyyatının dinamik inkiřafı
 - 6.Qlobal iqtisadi m kanda miqrasiya m nasib tl rinin dinamikası

- √ 1, 2, 3
- 3, 4, 5
- 1, 4, 5
- 2, 5, 6

427. Ařağıdakılardan hansı iqtisadi qloballaşmanın mahiyy tini daha d qiq ř kild   z nd   ks etdirmişdir

- √ Qloballaşma – iqtisadi inkiřafın y ks k s viyy y   ıxmasıdır
- Qloballaşma – m d niyy tl rarası dialoqun dinamik xarakter k sb etməsidir
- Qloballaşma – h r hansı bir regionun dinamik iqtisadi inkiřafıdır
- He  biri

428. Ařağıdakılardan hansı qloballaşmanın mahiyy tini daha d qiq ř kild   z nd   ks etdirmişdir

- √ Qloballaşma - m d niyy tl rarası v  geosiyasi m nasib tl rin x susı keyfiyy t halıdır
- Qloballaşma – tarixi prosesl rin s r tl nm sidir
- Qloballaşma – h r hansı bir regionun dinamik inkiřafıdır
- He  biri

429. Ařağıdakı t dqiqat ılardan hansı qloballaşma il   la q dar ciddi t dqiqatlar aparmışdır

- U.Rastou
- O.Toffler
- O.Kont
- √ K.Ome

430. AB-nin ÜDM-da xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir
- √ 69 %
 - 79 %
 - 49%
 - 89 %
431. Kanada ÜDM-də xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir
- 60 %
 - √ 70 %
 - 40%
 - 80 %
432. Yaponiyanın ÜDM-də xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir
- √ 67 %
 - 77 %
 - 47%
 - 87 %
433. ABŞ-nin ÜDM-da xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir
- 60 %
 - 70 %
 - 40%
 - √ 80 %
434. Üçüncü elmi-texniki inqilab məzmun və nəticə tutumu baxımdan hansı iki dövrə bölünür
- 1913-1938-ci illər və 1960-cı ildən sonra
 - 1950-1979-ci illər və 1980-ci ildən sonra
 - 1920-1930-ci illər və 1990-cı ildən sonra
 - √ 1940-1960-ci illər və 1970-ci ildən sonra
435. Üçüncü elmi-texniki inqilab aşağıdakılardan hansı ilə xarakterizə olunmuşdur
- Kosmik texnologiyaların tətbiqi ilə
 - Rəqəmsal texnologiyanın tətbiqi ilə
 - √ İctimai həyatın bütün sferalarına – siyasətə, ideologiyaya, mədəniyyətə psixologiyaya və s. təsir göstərməsi ilə
 - Axın şərtlərinin və konveyerin istifadə verilməsi ilə
436. İkinci elmi-texniki inqilabın əsas xarakteri xüsusiyyətlərinə aşağıdakılardan hansıları aid deyil
1. İkinci elmi-texniki inqilabın sənaye deyil, elmi-texniki inqilab olması
 2. Sənaye istehsalı sferasında tamamilə yeni sahələrin meydana çıxması
 3. Dünya iqtisadiyyatının bir sistem kimi inkişafında önəmli rol
 4. Regional iqtisadi inteqrasiya proseslərinin sürətlənməsi
 5. Ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi
- 1, 2
 - √ 4, 5
 - 1, 5
 - 2, 3
437. Modernizm nəzəriyyəsinin U.Dyüqeym versiyası hansı istiqamətdən çıxış edir
- Mədəniyyətin rasionallaşdırılmasından
 - Mədəniyyətin abstraksiyasına yönəlmiş versiyasından
 - “İcma”dan “cəmiyyətə” keçid prosesindən
 - √ “Mexaniki həmrəylikdən” “üzvi həmrəyliyə” keçid prosesindən

438. Aşağıdakılardan hansı dünya iqtisadiyyatının inkişafında V mərhələni özündə əks etdirir
- Xidmət iqtisadiyyatı
 - Aqrar iqtisadiyyat
 - Sənaye iqtisadiyyatı
 - √ İnformasiya iqtisadiyyatı
439. Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aiddir
- Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır
 - Kütləvi şəkildə ədalətsizlik doğurur
 - √ Qeyri-bərabərliyi daha da dərinləşdirir
 - Alternativi var; milli identiklik
440. Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aiddir
- Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır
 - √ Kütləvi şəkildə ədalətsizlik doğurur
 - Bir istiqamətlidir, alternativsizdir
 - Qeyri-bərabərliyi aradan qaldırır
441. Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aid deyil
- Kütləvi şəkildə ədalətsizlik doğurur
 - Alternativi var; milli identiklik
 - √ Qeyri-bərabərliyi aradan qaldırır
 - Qeyri-bərabərliyi daha da dərinləşdirir
442. Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aid deyil
- √ Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır
 - Kütləvi şəkildə ədalətsizlik doğurur
 - Qeyri-bərabərliyi daha da dərinləşdirir
 - Alternativi var; milli identiklik
443. Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı hakim mövqe (meinstrim) arqumentlərinə aiddir
- Alternativi var; milli identiklik
 - √ Qeyri-bərabərliyi aradan qaldırır
 - Kütləvi şəkildə ədalətsizlik doğurur
 - Qeyri-bərabərliyi daha da dərinləşdirir
444. Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı hakim mövqe (meinstrim) arqumentlərinə aiddir
- √ Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır
 - Kütləvi şəkildə ədalətsizlik doğurur
 - Qeyri-bərabərliyi daha da dərinləşdirir
 - Alternativi var; milli identiklik
445. İkinci elmi-texniki inqilab aşağıdakılardan hansı ilə xarakterizə olunmuşdur
- Kosmik texnologiyaların tətbiqi ilə
 - Rəqəmsal texnologiyanın tətbiqi ilə
 - Yeni kommunikasiya texnologiyalarının tətbiqi ilə
 - √ Axın şərtlərinin və konveyerin istifadə verilməsi ilə
446. İkinci elmi-texniki inqilab aşağıdakılardan hansı ilə xarakterizə olunmuşdur
- Kosmik texnologiyaların tətbiqi ilə

- Rəqəmsal texnologiyanın tətbiqi ilə
- Yeni kommunikasiya texnologiyalarının tətbiqi ilə
- ✓ Axın şərtlərinin və konveyerin istifadə verilməsi ilə

Birinci elmi-texniki inqilabın əsas xarakteri xüsusiyyətlərinə aşağıdakılardan hansıları aid deyil

- 447.
- 1.İstehsal vasitələrinin mexanikləşdirilməsi
 - 2.Elmi nəticələrin real sektora tətbiqinin sürətlənməsi
 - 3.İstehsalın təmərgüzləşməsi və mərkəzləşməsi;
 - 4.Regional iqtisadi inteqrasiya proseslərinin sürətlənməsi
 - 5.ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- 1, 2
- ✓ 4, 5
- 1, 5
- 2, 3

Birinci elmi-texniki inqilabın əsas xarakteri xüsusiyyətlərinə aşağıdakılardan hansıları aiddir

- 448.
- 1.İstehsal vasitələrinin mexanikləşdirilməsi
 - 2.Elmi nəticələrin real sektora tətbiqinin sürətlənməsi
 - 3.İstehsalın təmərgüzləşməsi və mərkəzləşməsi;
 - 4.Regional iqtisadi inteqrasiya proseslərinin sürətlənməsi
 - 5.ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- 1, 2, 3
- ✓ 3, 4, 5
- 1, 4, 5
- 2, 3, 5

449. Üçüncü elmi-texniki inqilabın tarixi xronoloji dövrü aşağıdakılardan hansı intervalı əhatə edir

- XVI-XIX əsrlər
- XVIII əsrin sonu-XIX əsr
- XV-XVII əsrlər
- ✓ XXI əsrin əvvəllərindən etibarən

450. İkinci elmi-texniki inqilabın tarixi xronoloji dövrü aşağıdakılardan hansı intervalı əhatə edir

- XVI-XIX əsrlər
- XVIII əsrin sonu-XIX əsr
- XV-XVII əsrlər
- ✓ XIX əsrin sonu-XX əsrin əvvəlləri

451. Birinci elmi-texniki inqilabın tarixi xronoloji dövrü aşağıdakılardan hansı intervalı əhatə edir

- XVI-XIX əsrlər
- ✓ XVIII əsrin sonu-XIX əsr
- XV-XVII əsrlər
- 1913-1970-ci illər

452. Dünya iqtisadiyyatında elmi-texniki inqilablar seriyasının sayı

- 1
- 2
- ✓ 3
- 4

Dünya iqtisadiyyatının genezisi, qərarlaşması və inkişafı prosesində baş vermiş əsas inqilablara aşağıdakılardan hansıları aid deyil

- 453.
- 1.Neolit (Aqrar) inqilabı
 - 2.Sənaye inqilabı
 - 3.Elmi-informasiya inqilabı
 - 4.Sənaye inqilabı
 - 5.Elmi-texniki inqilab

- 1, 2

- 3, 4
- √ 4, 5
- 3, 5

Dünya iqtisadiyyatının dördüncü inkişaf mərhələsi (xidmət iqtisadiyyatı dövrü) dövründə baş vermiş əsas hadisələr sırasına aşağıdakılardan hansıları aiddir

- 454.
- 1.Üçüncü elmi –texniki inqilab yaxud elmi-informasiya inqilabı
 2. İstehsal iqtisadiyyatından xidmət iqtisadiyyatına keçid
 - 3.Dünya sosializm sisteminin coğrafiyasının genişlənməsi
 - 4.Qlobal ekoloji problemin aradan qaldırılması

- 1, 2
- 2, 3
- √ 3, 4
- 1, 3

Dünya iqtisadiyyatının dördüncü inkişaf mərhələsi (xidmət iqtisadiyyatı dövrü) dövründə baş vermiş əsas hadisələr sırasına aşağıdakılardan hansıları aiddir

- 455.
- 1.Üçüncü elmi –texniki inqilab yaxud elmi-informasiya inqilabı
 2. İstehsal iqtisadiyyatından xidmət iqtisadiyyatına keçid
 - 3.Dünya sosializm sisteminin coğrafiyasının genişlənməsi
 - 4.Qlobal ekoloji problemin aradan qaldırılması

- √ 1, 2
- 2, 3
- 3, 4
- 1, 3

İkinci dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olar

- 456.
- 1.Dünya iqtisadiyyatında kəskin resurs itkiləri müşahidə olundu
 - 2.Dünya iki antiqonist sistemə parçalandı
 - 3.Ekoloji situasiyanın pisləşməsi
 - 4.Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafı
 - 5.Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafı

- √ 1, 2, 3
- 2, 3, 4
- 3, 4, 5
- 1, 4, 5

İkinci dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olmaz

- 457.
- 1.Dünya iqtisadiyyatında kəskin resurs itkiləri müşahidə olundu
 - 2.Dünya iki antiqonist sistemə parçalandı
 - 3.Ekoloji situasiyanın pisləşməsi
 - 4.Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafı
 - 5.Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafı

- 1, 2
- 2, 3
- 3, 5
- √ 4, 5

İkinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aiddir

- 458.
- 1.1919-cü ildə imzalanmış Versal müqaviləsi üzrə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi
 - 2.Almaniyanın hərbi potensialının görünməmiş dərəcədə inkişaf etməsi
 - 3.Almaniya, İtaliya və Yaponiyanın dünya iqtisadi düzenindən razı qalmaması
 - 4.Iqtisadi qloballaşma tendesiyasının genişlənməsi
 - 5.Dünya ticarətinin və kapitalın miqrasiyasının dinamik inkişafı
 - 6.Miqrasiya münasibətlərinin coğrafiyasının genişlənməsi

- √ 1, 2, 3
- 2, 3, 4
- 4, 5, 6
- 2, 3, 6

İkinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aid deyil
1.1919-cü ildə imzalanmış Versal müqaviləsi üzrə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi
2.Almaniyanın hərbi potensialının görünməmiş dərəcədə inkişaf etməsi
3.Almaniya, İtaliya və Yaponiyanın dünya iqtisadi düzenindən razı qalmaması
4.Iqtisadi qloballaşma tendesiyasının genişlənməsi
5.Dünya ticarətinin və kapitalın miqrasiyasının dinamik inkişafı
6.Miqrasiya münasibətlərinin coğrafiyasının genişlənməsi

459.

- 1, 2, 4
- 2, 3, 4
- √ 4, 5, 6
- 2, 4, 6

Dünya iqtisadiyyatının genezisi, qərarlaşması və inkişafı prosesində baş vermiş əsas inqilablara aşağıdakılardan hansıları aiddir

1.Neolit (Aqrar) inqilabı
2.Sənaye inqilabı
3.Elmi-informasiya inqilabı
4.Sənaye inqilabı
5.Elmi-texniki inqilab

460.

- √ 1, 2, 3
- 2, 3, 4
- 3, 4, 5
- 1, 3, 5

461.

Dünya iqtisadiyyatının dördüncü inkişaf mərhələsi hansıdır və hansı tarixi dövrü əhatə etmişdir

- Dünya iqtisadiyyatının genezisi XVI-XIX əsrlər
- Dünya iqtisadiyyatının qərarlaşması 1870-1913-cü illər
- Böyük coğrafi kəşflər mərhələsi XV-XVII əsrlər
- √ Xidmət iqtisadiyyatı dövrü 1970-2000-ci illər

462.

II dünya müharibəsinin tarixi xronoloji dövrü aşağıdakılardan hansına təsadüf edir

- 1914-1918-ci illər
- √ 1939-1945-ci illər
- 1941-1945-ci illər
- 1950-1979-ci illər

463.

Böyük durğunluq adlanan planetar səviyyəli iqtisadi böhranın ən əsas başvermə səbəbi aşağıdakılardan hansıdır

- Sivil dəyərlər sistemində substansional dəyişikliklərə
- Ekoloji situasiyanın pisləşməsi
- Əsas iqtisadi resursların kəskin şəkildə azalması
- √ İstehsal → istehlak cütlüyündə yaranan ziddiyyətlər

464.

Böyük durğunluq adlanan planetar səviyyəli iqtisadi böhranın tarixi xronoloji dövrü aşağıdakılardan hansıdır

- 1914-1918-ci illər
- 1950-1979-ci illər
- √ 1929-1933-cü illər
- 1939-1945-ci illər

I dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olar

1.Rusiyada oktyabr çevrilişi ilə beynəlxalq səviyyədə siyasi situasiyanın gərginləşməsi
2.əsas iqtisadi resursların kəskin şəkildə azalması
3.Ekoloji situasiyanın pisləşməsi
4.Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafı
5.Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafı

465.

- √ 1, 2, 3
- 2, 3, 4
- 2, 3, 5
- 3, 4, 5

466. I dünya müharibəsinin ümumi hərbi xərcləri nə qədər təşkil etmişdir

- √ 200 mlrd ABŞ dolları
- 1,2 mlrd ABŞ dolları
- 100 mlrd ABŞ dolları
- 2,5 mlrd ABŞ dolları

Birinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aiddir

467.

- 1.XX əsrin əvvəllərindən başlayaraq Almaniyanın beynəlxalq səviyyəli siyasi proseslərdən və dünya bazarlarından sıxışdırılması
- 2.Təmərgüzlənmiş iri kapital strukturları arasında təsir sferalarının bölgüsü üzrə yaranmış ziddiyyət və onun aradan qaldırılmasında iqtisadi metodların gücsüzlüyü
- 3.ABŞ dünya iqtisadi-siyasi arenada mövqeyinin güclənməsi
- 4.əsas bazarların inhisarlaşması
- 5.Iqtisadi qloballaşma tendensiyasının genişlənməsi
- 6.Dünya ticarətinin dinamik inkişafı

- √ 1 , 2, 4
- 2, 3, 4
- 3, 4, 5
- 2, 4, 6

Dünya iqtisadiyyatının birinci inkişaf mərhələsində rifaha birbaşa zərbə vuran əsas nəhəng tarixi hadisələr aşağıdakılardan hansılardır

468.

- 1.I dünya müharibəsi (1914-1918)
- 2.Dünya iqtisadi böhranı (1929-1933)
- 3.İsrail dövlətinin yaranması (1948)
- 4.II dünya müharibəsi (1939-1945)
- 5.Dünya sosialist sisteminin yaranması (1917-1991)
- 6.Rusiya Federasiyasının müstəqillik əldə etməsi (1991)

- √ 1 , 2, 4, 5
- 2, 3, 4, 5
- 3, 4, 5, 6
- 1, 2, 4, 6

469.

I dünya müharibəsinin tarixi xronoloji dövrü aşağıdakılardan hansına təsadüf edir

- √ 1914-1918-ci illər
- 1950-1979-ci illər
- 1941-1945-ci illər
- 1939-1945-ci illər

470.

Dünya iqtisadiyyatının birinci inkişaf mərhələsinin məzmun tutumu baxımdan hansı iki dövrə bölünür

- √ 1913-1938-ci illər və 1938-1991-ci illər
- 1950-1979-ci illər və 1980-2000-ci illər
- 1920-1930-cı illər və 1970-1990-cı illər
- 1940-1945-ci illər və 1990-1999-cü illər

471.

Xidmət iqtisadiyyatına keçid dünya iqtisadiyyatında hansı dəyişikliklərə səbəb olmuşdur

- √ Sivil dəyərlər sistemində substansional dəyişikliklərə
- Neqativ inkişaf tendensiyalarına
- İstehsalın dinamikasının kəskin şəkildə aşağı düşməsinə
- Aqrar sektorun dinamikasının kəskin şəkildə aşağı düşməsi

472.

Dünya iqtisadiyyatında keyfiyyət dəyişikliyinə baş verdiyi xarakterik məqam aşağıdakılardan hansıdır

- √ “İstehsal” iqtisadiyyatının “xidmət” iqtisadiyyatına keçidi dövrü
- “İstehsal” iqtisadiyyatının “informasiya” iqtisadiyyatına keçidi dövrü
- “Xidmət” iqtisadiyyatının “informasiya” iqtisadiyyatına keçidi dövrü
- Heç biri

473. Dünya iqtisadiyyatında keyfiyyət dəyişikliyinə baş verdiyi tarixi xronoloji dövr aşağıdakılardan hansıdır

- √ 1970-ci ildən etibarən
- 1990-cı ildə etibarən
- 2000-ci ildən sonrakı dövr
- Heç biri

Aşağıdakılardan hansıları daxili bazarın alt qruplarına aiddir

- 474.
1. Xarici ölkə bazarı
 2. Regional bazar
 3. Beynəlxalq bazar (dünya bazarı)
 4. Ölkədaxili regional bazar
 5. Milli bazar
 6. Lokal bazar

- 1, 2, 3
- 2, 3, 4
- √ 4, 5, 6
- 2, 4, 6

Aşağıdakılardan hansıları daxili bazarın alt qruplarına aid deyil

- 475.
1. Xarici ölkə bazarı
 2. Regional bazar
 3. Beynəlxalq bazar (dünya bazarı)
 4. Ölkədaxili regional bazar
 5. Milli bazar
 6. Lokal bazar

- √ 1, 2, 3
- 2, 3, 4
- 4, 5, 6
- 2, 4, 6

Aşağıdakılardan hansıları xarici bazarın alt qruplarına aiddir

- 476.
1. Xarici ölkə bazarı
 2. Regional bazar
 3. Beynəlxalq bazar (dünya bazarı)
 4. Ölkədaxili regional bazar
 5. Milli bazar

- √ 1, 2, 3
- 2, 3, 4
- 3, 4, 5
- 2, 4, 5

Aşağıdakılardan hansıları xarici bazarın alt qruplarına aid deyil

- 477.
1. Xarici ölkə bazarı
 2. Regional bazar
 3. Beynəlxalq bazar (dünya bazarı)
 4. Ölkədaxili regional bazar
 5. Milli bazar

- 1, 2
- 2, 3
- √ 4, 5
- 2, 4

478. Tipologiyasına görə bazarın əsas etibarilə hansı növləri fərqləndirilmir

- Daxili və xarici bazar
- Mərkəz və əyalət bazarı
- Şəhər və kənd bazarı
- √ Heç biri

479. Bazarın instrumental anlayış kimi mahiyyəti aşağıdakılardan hansıdır

- Tədavül sferasında (mal, xidmət, informasiya və s.) formalaşan iqtisadi münasibətlərin məcmusudur
- İstehsal sferasında formalaşan iqtisadi münasibətlərin məcmusudur
- √ Mal, xidmət, informasiya, pul, kredit, kapital üzrə alqı-satqı əməliyyatlarının aparıldığı yer
- Heç biri

480. Bazarın kateqoriyal anlayış kimi mahiyyəti aşağıdakılardan hansıdır

- √ Tədavül sferasında (mal, xidmət, informasiya və s.) formalaşan iqtisadi münasibətlərin məcmusudur
- İstehsal sferasında formalaşan iqtisadi münasibətlərin məcmusudur
- Xidmət sferasında formalaşan iqtisadi münasibətlərin məcmusudur
- Heç biri

481. Dünya iqtisadiyyatının üçüncü inkişaf mərhələsi hansı tarixi-xranoloji dövrü əhatə etmişdi

- XVI-XIX əsrlər
- 1870-1913-cü illər
- XV-XVII əsrlər
- √ 1913-1970-ci illər

482. Fransada kapitalist münasibətlərinin genezisi hansı tarixi xranoloji dövrü əhatə etmişdir

- √ XVI əsr XVIII əsrin sonlarına qədər
- e. ə. 400 min il – 5 min il
- XIX əsrin sonu XX əsrin əvvəlləri
- VII-XVIII əsrlər

483. Dünya iqtisadiyyatının ikinci inkişaf mərhələsi hansıdır və hansı tarixi dövrü əhatə etmişdir

- Dünya iqtisadiyyatının genezisi XVI-XIX əsrlər
- √ Dünya iqtisadiyyatının qərarlaşması 1870-1913-cü illər
- Böyük coğrafi kəşflər mərhələsi XV-XVII əsrlər
- Heç biri

484. Dünya iqtisadiyyatının birinci inkişaf mərhələsi hansıdır və hansı tarixi dövrü əhatə etmişdir

- √ Dünya iqtisadiyyatının genezisi XVI-XIX əsrlər
- Dünya iqtisadiyyatının qərarlaşması 1870-1913-cü illər
- Böyük coğrafi kəşflər mərhələsi XV-XVII əsrlər
- Heç biri

Aşağıdakılardan hansıları inhisarçı birliklərin əsas təşkilati-hüquqi formalarına aid deyil

- 1.Kartel
- 2.Sindikət
- 3.Trest
- 4.Konsern
- 5.Müəssisə
- 6.Səhmdar cəmiyyət

485.

- √ 5, 6
- 1, 2
- 2, 3
- 2, 4

Aşağıdakılardan hansıları inhisarçı birliklərin əsas təşkilati-hüquqi formalarına aiddir

- 1.Kartel
- 2.Sindikət
- 3.Trest
- 4.Konsern
- 5.TMK
- 6.TMB

486.

- √ 1, 2, 3, 4
- 2, 3, 4, 5

- 3, 4, 5, 6
- 1, 2, 4, 5

487. İnhisarçı birliklərin əsas etibarilə neçə təşkilati-hüquqi forması mövcuddur

- √ 5
- 3
 - 6
 - 4

488. Modernist yanaşmaya görə tarixi dövrlənmənin mərhələləri ardıcılığı aşağıdakılardan hansıdır

- √ İbtidai (tarixəqədrki) dövr, industrializmə qədərki dövr, industrial dövr və postindustrial dövr
- İndustrializmə qədərki dövr, industrial dövr və postindustrial dövr
 - İbtidai (tarixəqədrki) dövr, industrial dövr və postindustrial dövr
 - İbtidai (tarixəqədrki) dövr, industrializmə qədərki dövr, industrial dövr

G.Dolan və D.Lindseyə görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməkdədir

- 1.İstehsal vasitələri üzərində inhisar
- 2.Təbii inhisar
- 3.Qapalı inhisar
- 4.Açıq inhisar
- 5.İqtisadi inhisar
- 6.Sənaye məhsulları üzərində inhisar

489.

- 1, 2, 3
- √ 2, 3, 4
- 3, 4, 5
 - 2, 4, 5

490. Qərb iqtisadçıları G.Dolan və D.Lindsey inhisarın əsasən neçə növünü fərqləndirirlər

- 1
 - 2
- √ 3
- 4

Müasir yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir

- 1.İstehsal vasitələri üzərində inhisar
- 2.Təbii inhisar
- 3.Təşkilati inhisar
- 4.Texnoloji inhisar
- 5.İqtisadi inhisar
- 6.Sənaye məhsulları üzərində inhisar

491.

- √ 1, 6
- 2, 3
 - 4, 5
 - 2, 4

Müasir yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməkdədir

- 1.İstehsal vasitələri üzərində inhisar
- 2.Təbii inhisar
- 3.Təşkilati inhisar
- 4.Texnoloji inhisar
- 5.İqtisadi inhisar
- 6.Sənaye məhsulları üzərində inhisar

492.

- 1, 2, 3, 4
- √ 2, 3, 4, 5
- 3, 4, 5, 6
 - 1, 2, 4, 5

493. Müasir yanaşmaya görə inhisar neçə istiqamətdə təzahür etmişdir

- 1
- 2
- 3
- √ 4

Kalssik yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir

- 494.
- 1.İstehsal vasitələri üzərində inhisar
 - 2.İstehsal şəraiti üzərində inhisar
 3. Özündə şey tipli inhisar
 - 4.Kənd təsərrüfatı məhsulları üzərində inhisar
 - 5.Sənaye məhsulları üzərində inhisar

- 1 , 2
- 2, 3
- 3, 4
- √ 4, 5

Kalssik yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etmişdir

- 495.
- 1.İstehsal vasitələri üzərində inhisar
 - 2.İstehsal şəraiti üzərində inhisar
 3. Özündə şey tipli inhisar
 - 4.Kənd təsərrüfatı məhsulları üzərində inhisar
 - 5.Sənaye məhsulları üzərində inhisar

- √ 1 , 2, 3
- 2, 3, 4
- 3, 4, 5
- 2, 4, 5

496. Kalssik yanaşmaya görə inhisar neçə istiqamətdə təzahür etmişdir

- 1
- 2
- √ 3
- 4

497. İnhisarın yaranması tarixinin bazar mərhələsinin alt mərhələləri aşağıdakılardan hansılarıdır

- √ Klassik və müasir inhisar dövrü
- Bazara qədərki və klassik inhisar dövrü
- Bazar dövrü və coğrafi kəşflər dövrü
- Heç biri

498. İnhisarın yaranması tarixinin əsas mərhələləri aşağıdakılardan hansılarıdır

- √ Bazara qədərki dövr və bazar dövrü
- Bazara qədərki və informasiya iqtisadiyyatı dövr
- Bazar dövrü və coğrafi kəşflər dövrü
- Heç biri

Orta əsrlər Avropası üçün ticarətin sosial-iqtisadi həyata təsir istiqamətləri aşağıdakılardan hansıları əhatə etməirdi

- 499.
- 1.Manufaktura istehsalının inkişafı;
 - 2.Feodalizmin geniş vüsət alması;
 - 3.əmtəə-pul münasibətlərinin yayılması və natural təsərrüfat tipinin yararsızlığının ictimai şüura yeridilməsi;
 - 4.əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi.

- 1 , 2
- √ 2, 4
- 3, 4
- 2, 5

Orta əsrlər Avropası üçün ticarətin sosial-iqtisadi həyata təsir istiqamətləri aşağıdakılardan hansıları əhatə edirdi

500.

1.Manufaktura istehsalının inkişafı;

2.Feodalizmin dağılması;

3.əmtəə-pul münasibətlərinin yayılması və natural təsərrüfat tipinin yararsızlığının ictimai şüura yeridilməsi;

4.əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi.

√ 1, 2, 3

• 2, 3, 4

• 3, 4, 1

• 2, 3, 4